



Spiker Valentina Matviyenkoya Ermanistanın təxribatından danışdı

MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəindən "Unikal"a verilən məlumata görə, Valentina Matviyenko...

Səh. 2

UNIKAL

№43 (2081) 26 noyabr 2021-ci il

Qiyməti 40 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.org

unikal-1@mail.ru



Fazil Məmmədovun xəstəxanası əlindən alınıb

Gəncə Beynəlxalq Xəstəxanası ilə bağlı müəmmal iddialar dolaşır

Bir müddət əvvəl mətbuatda belə məlumat yayılmışdı ki, Gəncə Beynəlxalq Xəstəxanası sabiq vergilər naziri Fazil Məmmədova verilib. Düzdür, xəstəxananın əvvəllər də qeyri-rəsmi şəkildə eks-nazirə məxsusluğu barədə iddialar dolaşırdı. Lakin xəbərlərə görə, 2019-cu ildə bu iri tibb müəssisəsi rəsmi şəkildə F.Məmmədovun nəzarətinə, daha doğrusu, ona aid olan "Sinerji Group"un nəzarətinə keçib. Belə xəbərlər yayıldıqdan sonra xəstəxana sözügedən məlumatı təsdiqləməsə də, təkzib də etməmişdi. Bu işə mediada yer alan informasiyalarda doğruluq payının çox olduğunu söyləmək üçün ciddi əsas yaratmışdı.

Səh. 8



Səh. 9

Növbəti üçtərəfli görüş yeni marhalanın başlanğıcı olacaq, yoxsa...

"Bələdiyyələrin təşkilatlanmasında çətinliklər var"



Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov "Unikal" qəzetinə müsahibə verib. O, bələdiyyələrin fəaliyyəti, sənədsiz evlər və digər məsələlərlə bağlı maraqlı məqamlara toxunub.

Səh. 4

Etibar Pirverdiyevin xaricdəki biznesi də çökür



2018-ci ildə karyerası biabırçı şəkildə başa çatan "Azereenerji" ASC-nin sabiq rəhbəri Etibar Pirverdiyev vəzifəsiz qaldıqdan sonra ailə biznesində də ciddi problemlərlə üzləşdi. Belə ki, o təkə tutduğu postu yox, həm də şirkətlərinin iri dövlət layihələrində iştirak imkanını da itirdi. Beləliklə, həmin şirkətlər...

Səh. 5

"Böyük Qayıdış"ı necə tezləşdirək?



Məlum olduğu kimi Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait nəzərdə tutulub. Hazırda işgaldan azad olunmuş Qarabağda minaların təmizlənməsi ilə paralel olaraq, dağıdılmış ərazilərin bərpası istiqamətində işlər də aparılır.

Səh. 11

İki dəfə ailəsi dağılan Rəvan məşhur müğənninin qızı ilə eşq yaşayır?



Çoxdandır efirlərdə görünməyən müğənni Arzu Mələk "7 canlı" verilişinin qonağı olub.

Arzu qızı İlahənin də gözəl səsi olduğunu və onun da müğənniliklə məşğul olduğunu bildirib. İfaçı qızının efirlərdə görünmək istəmədiyini, özünə

business qurmaq üçün maliyyə toplamaq məqsədilə müvəqqəti olaraq toylarda müğənnilik etdiyini sözlərinə əlavə edib.

Arzu Mələk qızı ilə bağlı danışarkən növbəti açıqlaması isə verilişə damğa vurub: "Qızım bir çox sənətçilərlə toylara düşür. Bu gün də Elçin Cəfərova toy-

dadır. Müğənnilərin hamısı birgə aparmaq üçün toy deyirlər ona. Bir müğənni ilə bir ara biraz işbirliyi oldu. Həmin iş birliyi olan müğənni Rəvan Qarayev idi. Bir yerdə toylara getdilər. Həmin ərəfədə biraz kənardan bəzi adamlar tərəfindən, - biz özümüz də biraz söz-söhbət eşitdik, - barələrində söz-söhbət gəzdi. Ondan sonra da Rəvanla iş birliyini dayandırdı.

Rəvanı çox istəyirəm. Səmi bir insanam, hər şey də səmiyyətimdən irəli gəlir ki, etiraf edirəm. Bu gün də Rəvanla, Elşadla dostluq münasibətimiz hər şey öz yerindədir. Sadəcə olaraq o işbirliyi biraz kənara çıxdı, gördüm söz-söhbət oldu, ona görə qızım Rəvanın işbirliyini dayandırdım. Bu gün kim kimləsə iş birliyi edirsə, görürsən ki, ətrafda barələrində söz-söhbət dolaşır".

Xatırladaq ki, Rəvan Qarayev buna kimi iki dəfə ailəli olub. Müğənninin hər iki evlilikdən övladları var.



Azad şou-biznesdəkiləri tərbiyəsiz adlandırdı

Müğənni Azad Şabanov şou-biznesin indiki vəziyyətindən danışdı.

"10-da görüşək" proqramında qonaq olan sənətçi bəzi həmkarlarını tərbiyəsiz adlandıraraq: "Şou-biznes sözünü bir az deyişiblər. Özünüz görürsünüz nə baş verir, tərbiyəsizlik. Söhbət geyimdən, xarici görünüşdən yox, danışığından, marağından, biri-biriylə ünsiyyətdən gedir. Hər şey acizləşib. Danışanda fikirləşib danışsınlar".

Nigar həmin şəxsi polisə verdi

Əməkdar artist Nigar Şabanova sosial şəbəkədə ona təhqir yazan izləyicisini polisə şikayət edib.



Bu haqda xanəndə özü məlumat yayıb. Son günlər açıqlaması və şəxsi həyatı ilə gündəmdən düşməyən Nigar bu dəfə sosial şəbəkədə ona şərh yazan istifadəçi ilə qalmaqla yaşayıb.

Belə ki, instaqramda səhifələrin birində Şabanova ilə bağlı paylaşılan yazıya həmin şəxs təhqir yazıb. Nigar bildirib ki, bununla bağlı polisə şikayət edib: "Xəbər səhifələrinin bir neçəsində mənim ünvanıma lazımsız və təhqiramiz sözlər yazdığı üçün həmin adamı polisə verdim. Şərhi yazan izləyicini tapıb, qanun çərçivəsində cəzalandırdılar. Hər kəsə təşəkkür edirəm".

"İndi istəsəm də, oxuya bilmirəm, çünki ayıb olar" - Əməkdar artist

Yaxın günlərdə Əməkdar artist Yusif Mustafayev "Xeyir-dua" adlı mahnısını musiqisevərlərin ixtiyarına verəcək.

Bu barədə qaynarinfo-ya sənətçinin özü məlumat verib. Yusif Mustafayev yeni evlənmə cütlüklərə həsr etdiyi mahnını çoxdan yazdığını deyib. "Mahnı çoxdan yazılıb, sadəcə oxumurdum. Deyirdim ki, şəhidlərin il mərasimi çıxsın sonra. Düzünü deyim ki, bu mahnını oxumağa hələ üreyim gəlmir. Bir az keçsin, görək oxuya biləcəyəmmi. İndi istəsəm də, oxuya bilmirəm, mənim üçün ayıb olar".

Yusif Mustafayev "Xeyir-dua"nın sosial şəbəkədə yayılmasından xəbərsiz olduğunu vurğulayıb: "Mahnını xəbərim olmadan yayıblar. Dedim ki, mahnının indi yayılmasının zamanı deyil, hazırda şəhidlərin il mərasimləri keçirilir. Bir az yaxşı deyil, il mərasimləri başa çatandan sonra oxuyacağam".



"Həyat yoldaşım bunu heç istəmir" - Xuraman Şuşalı

"Övladımın dördünün də adını özün seçmişəm. Daha bəsdir, 4 övlad kifayətdir. Uşaqları böyütmək çox çətinidir. Kənardan asan görünür. Həm psixoloji, həm tərbiyəsi, həm maddi baxımdan çətinidir. Uşağa yüksək təhsil vermək üçün maddiyyat lazımdır".

"Unikal" xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Tarixin bir günü" proqramında deyib. Sənətçi bir müddət əvvəl beşinci dəfə ana olması haqda söz-söhbətə son qoyub.

Səhhətindən danışan Xuraman psixoloqa getdiyini etiraf edib: "Psixoloqa gedirəm, bir problem olan kimi gedirəm. Uşaqlarımı da aparıram. Amma ən yaxşısı özünə bacarmaqdır, Allahla söhbət edin. O, sirtirinizi heç kimə demir. Həyat yoldaşım



istəmir uşaqlarımız şou sahəsinə gəlsin. Amma oğlum rep yazır. İncəsənət adamlarıq,

uşağı aparıb həkim etməyin mənası yoxdur. Uşağın qabına baxıb yönəltmək lazımdır".

Səməd Səmədov koronavirusa yoluxduğunu ailəsindən gizlədib

Mərhum Xalq artisti Səməd Səmədovun həyat yoldaşı İradə Qasımova müğənninin vəfatından sonra ilk dəfə efirə çıxıb.

"Təsir dairəsi" proqramında qonaq olan xanımı S. Səmədovun koronavirusa yoluxduğunu ondan gizlətdiyini deyib:

"Mən onda Türkiyədə idim. Xəstələndiyini gizlədirdi. Deyirdi ki, qripdir, keçəcək. Burnuma "kapli" (damcı-red.) elədim. Hər şey yaxşıdır. Qızdırması artıq 39-a qalxanda mənə də zəng vururdu ki, sinəm dolub. Saturasiyası isə yaxşı idi. Xəstəxanaya 95-lə getdi. Onun qanı pis idi. Ona görə tromb oldu".



Nazirlikdən təhsil krediti almaq istəyən tələbələrə müraciət

Noyabrın 25-dən təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb.

Bu barədə "Unikal"a Təhsil Nazirliyindən məlumat verilib. Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün elçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir.

Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcək və onlara kreditlər güzəştli şərtlərlə verəcək.

Təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmır və kreditin qaytarılması tələb olunmur. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarılır.

Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün <https://e-ttkf.edu.az/> portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, asan imza və e-imza ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir. Bunun üçün kredit almaq hüququ olan tələbənin müraciət zamanı qeyd etdiyi smart telefon nömrəsinə bank tərəfindən SMS vasitəsilə müvafiq link və birdəfəlik şifrə (OTP) göndərilir. Tələbə linkə keçid etdikdən sonra müvafiq OTP şifrəni daxil edir və bu zaman müvəkkil bankın üz tanıma sistemi işə düşür və bu sistem vasitəsilə müştəri eyniləşdirilir. Müvafiq məlumatlar tələbə tərəfindən sistemdə təsdiq edildikdən sonra kredit müqaviləsi və kreditin sığorta müqaviləsi rəsmiləşdirilir, təhsil haqqı təhsil müəssisəsinə köçürülür.

Tələbə kreditin verilməsi ilə bağlı hər bir status dəyişikliyi barədə məlumatı SMS vasitəsi izləyə bilər.

Nazir Novruz Məmmədovun rəis oğlunu işdən çıxardı

Azərbaycanın sabiq Baş naziri Novruz Məmmədovun oğlu polis sistemindən təqaüdə göndərilib.

Əvvəl Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin reisi olan polis polkovnik-leytenantı İsmayıl Məmmədov 2019-cu ildə bu postdan uzaqlaşdırılıb.

Bunun ardınca Daxili İşlər Nazirliyində Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyatçısı kimi xidmətini davam etdirib.

Bir müddət öncə isə İsmayıl Məmmədov 20 illik xidmətinin tammamlanması ilə bağlı ərizə yazaraq təqaüdə göndərilməsini istəyib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı İsmayıl Məmmədov pensiyaya göndərilib.

AMEA-da yeni təyinatlar

Biologiya elmləri doktoru Səyyara İbadullayeva AMEA-nın Botanika İnstitutunun, Natiq Allahverdiyev isə Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsinə təsdiqləniblər.

"Unikal"ın məlumatına görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin dünən keçirilən iclasında qəbul edilib.

Tədbirdə çıxış edən Natiq Allahverdiyev AMEA rəhbərliyinin tapşırığı ilə son aylarda Mərkəzi Nəbatat Bağında aparılan yoxlamalardan və mövcud problemlərdən danışdı.

N.Allahverdiyev qeyd edib ki, müəssisənin sabiq rəhbərliyi və Botanika İnstitutunun keçmiş direktorunun birgə iştirakı əsasında bağ üçün ayrılan və ekskursiyadan əldə olunan maliyyə vəsaitləri mənimsənilib, nəticədə Mərkəzi Nəbatat Bağında heç bir quruculuq işləri həyata keçirilməyib, ərazidəki ağaclar və bitkilər baxımsız vəziyyətdə qalıb.

N.Allahverdiyev əlavə edib ki, müəssisənin ərazisində suvarma sisteminin səmərəli təşkili məqsədilə yeni su boruları çəkilib, ərazidəki kol-kos və qurumuş ağaclar təmizlənib, zəif inkişaf etmiş tinglər yenisi ilə əvəzlənib. Həyata keçirilən yenidənqurma və bərpa işlərinin ilin sonuna kimi tamamlanacağını deyən N.Allahverdiyev hazırda Mərkəzi Nəbatat Bağının ekskursiyaya açıq sahələrinin yolboyu hissələrində beton döşəmə plitələrinə salındığını, işıqlandırma sisteminin quraşdırıldığını diqqətə çatdırıb.

Bir müddət əvvəl mətbuatda belə məlumat yayılmışdı ki, Gəncə Beynəlxalq Xəstəxanası sabiq vergilər naziri Fazil Məmmədova verilib. Düzdür, xəstəxananın əvvəllər də qeyri-rəsmi şəkildə eks-nazirə məxsusluğu barədə iddialar dolaşırdı. Lakin xəbərlərə görə, 2019-cu ildə bu iri tibb müəssisəsi rəsmi şəkildə F.Məmmədovun nəzarətinə, daha doğrusu, ona aid olan "Sinerji Group"un nəzarətinə keçib. Belə xəbərlər yayıldıqdan sonra xəstəxana sözügedən məlumatı təsdiqləməyə də, təkzib də etməmişdi. Bu isə mediada yer alan informasiyalarda doğruluq payının çox olduğunu söyləmək üçün ciddi əsas yaratmışdı.

Üstəlik, vəzifəsini itirdikdən sonra səhhəti pisləşən Fazil Məmmədov Türkiyə ilə yanaşı Azərbaycanda məhz adıçəkilən səhiyyə ocağına yerləşdirilmiş, uzun müddət orada müayinə və müalicə edilmişdi. Bu da sözügedən hospitalın eks-nazirə məxsusluğuna dair qənaətləri möhkəmləndirmişdi.

uddur.

Göründüyü kimi, kifayət qədər böyük bir tibb müəssisəsi olan Gəncə Beynəlxalq Xəstəxanası eyni zamanda müayinə və müalicə qiymətlərinin yüksəkliyi ilə diqqət çəkir. 27 tibbi bölmə və 50-dən çox yerli və əcnəbi konsultant mütəxəssis həkimin çalışdığı xəstəxananın

göstərdiyinə dair hər hansı məqam yoxdur.

Elə eks-nazirin şirkətlər qrupuna dair rəsmi bilgilərdə də bu barədə məlumata rast gəlmək mümkün deyil. Həmin bilgilərdə, bu holdinqin kənd təsərrüfatı (AzAqro MMC; Caspian Coast), bankçılıq (Atabank), təhsil (Azərbaycan Universiteti; Kids Academy), tikinti (Renaissance Construction Azərbaycan), otelçilik (Excelsior Hotel Shamkir; Caspian Sea Resort) və sənaye (AAC; Bestpack; ZTP; AFC; ISMA) kimi sahələrdə fəaliyyət göstərən şirkətlərə, müəssisələrə sahib olduğu qeyd edilir. Lakin onun səhiyyə sahəsində fəaliyyət göstərdiyi, dolayısı ilə də Gəncə Beynəlxalq Xəstəxanasına sahib olduğu barədə bildirilmir.

Buradan isə bir neçə nəticə

Fazil Məmmədovun xəstəxanası əlindən alınmış

Gəncə Beynəlxalq Xəstəxanası ilə bağlı müəmmalı iddialar dolaşır



Son günlərdə isə Gəncə Beynəlxalq Xəstəxanasının sabiq nazirdən alındığı iddia edilir.

Xatırladaq ki, sözügedən hospital 2015-ci ilin sentyabrından fəaliyyətə başlayıb, beş mərtəbədə ibarətdir, ümumi sahəsi isə 11.887 m²-dir. Xəstəxanada ambulator və stasionar müalicə xidmətləri göstərilir. Poliklinika şöbəsi 25 kabinetdən, stasionar şöbə ümumilikdə 56 çarpayından, bunlardan 32-i tək nəfərlik (bunlardan 4 junior suit, 2 suit), 9-u iki nəfərlik, 1 edəd 5 nəfərlik xəstə və 1 çarpayılıq dializ otaqlarından ibarətdir. Təcili tibbi yardım bölməsində 5 nəfərlik müşahidə otağı, 1 çarpayılıq təcili müdaxilə otağı, 1 çarpayılıq prosedür otağı olmaqla 7 çarpayılıq mövc-

hər bir bölməsinin müasir tibbi avadanlıq və alətlərlə təchiz edildiyi bildirilir.

Deyilənə görə, Gəncə Beynəlxalq Xəstəxanası Qafqazda JCI (Joint Commission International) tərəfindən akkreditə edilmiş ilk xəstəxanadır. JCI Amerika səhiyyə standartlarına uyğun tibb müəssisələrini akkreditə edən ən nüfuzlu beynəlxalq təşkilatdır. Hazırda bütün dünyada cəmi 1000-ə yaxın xəstəxana akkreditasiyadan keçib.

Bəs belə bir hospitalın Fazil Məmmədovun nəzarətindən çıxdığına dair xəbərlər nə qədər doğrudur?

"Unikal"ın araşdırmasına görə, xəstəxana barədə rəsmi məlumatda onun məhz "Sinerji Group"un tərkibində fəaliyyət

çıxır.

Bir: adıçəkilən tibb müəssisəsi hələ də, sadəcə, qeyri-rəsmi olaraq sabiq "vergi şefinin" nəzarətindədir;

İki: xəstəxana ümumiyyətlə "Sinerji Group"un tabeliyinə verilməyib;

Üç: Gəncə Beynəlxalq Xəstəxanası rəsmi şəkildə Fazil Məmmədovun nəzarətinə keçsə də qısa müddət sonra həqiqətən də onun əlindən alınmış.

Bunlardan hansının doğru olub-olmadığını isə qəti şəkildə söyləmək mümkün deyil. Birce o qalır ki, "od olmadığı yerdən tüstü çıxmıyacağına" dair el məsələni xatırladıb mövzunu qapadasan.

Xəbər verdiyimiz kimi, noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

Onu da qeyd edək ki, daha əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dekabrın 15-də keçiriləcək "Şərqi Tərəfdaşlığı" Sammiti çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Brüssel-də görüşünə ev sahibliyi etməyi təklif edib. Aİ-nin yaydığı məlumatda qeyd olunub ki, liderlər Brüsseldə görüşməyə razılışıblar.

Hər halda üçtərəfli razılaşmalardan müəyyən müddət keçəndən sonra tərəflər arasında ilk görüş olacaq və bu da Azərbaycan cəmiyyəti üçün mühüm əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı Sahib Aliyev fikirlərini bizimlə bölüşərək deyib ki, İrəvanda Türkiyə-Ermənistan əlaqələrinin yoluna qoyulmasında vasitəçi gözündə indi də Rusiyanın görüldüyünün açıqlanmasının, mənəcə, iki səbəbi var: Səbəblərdən biri odur ki, Ermənistan rəhbərliyi Kremlin təklifindən yayınaraq cənab İlham Əliyevlə Brüsselin moderatorluğu altında görüşməyə üstünlük verməsinin Moskvada narazılıq yaratdığını bilir və bu addımla onu yumşaltmağa çalışırlar. İkinci və ən əsas səbəb isə budur ki, İrəvan Türkiyə-Ermənistan əlaqələrinin normallaşması üçün cənab Erdoğanın irəli sürdüyü şərtləri özbaşına yerinə yetirmək gücündə deyil. Yetirməyə qalxsa, bütün güc strukturlarının hamısı da olmasa, ən azından ordu Paşinyanı devirmək üçün Köçəryanın yanında yer ala bilər. Kimin diqqətiylə, yəqin, aydındır. Ona görə də Ermənistanın baş nazirinin Türkiyə Prezidentiylə görüşün təşkilatçısı olaraq ABŞ-ı Rusiya ilə əvəzləməkdən başqa alternativ yoxdur. Üstəlik ABŞ və Avropa Birliyinin Türkiyəyə yanaşmada son illər yeritdikləri siyasət də onların qardaş dövlətlə digərləri arasında vasitəçiliyini sual altında qoyur. Fikrimcə, məhz o səbəbdən Paşinyanın cənab Erdoğanla görüşmək istəyini Ankaraya Gürcüstan rəsmiləri çatdırmışdı".

Millət vəkili hesab edir ki, İrəvanın Ankarayla danışıqlarda vasitəçi kimi Moskvanı irəli sürməsinin Rusiya üçün tələ xarakterli başqa bir tərəfi də var: "Türkiyə Prezidenti cənab Erdoğanın Paşinyanla görüşə hansı şərtlə razı olacağı haqda açıqlamasına dayanaraq söyləmək olar ki, qarşı tərəf bunun üçün ilk növbədə Zəngəzur dəhlizinin açılması yönündə real addımlar atmalıdır. Bu da yenə sərhədlərin qarşılıqlı tanınması kimi Rusiyanın izni olmadan mümkünsüzdür. Ona görə də əgər yüksək səviyyədə Türkiyə-Ermənistan danışıqları baş tutacaqsa, bu, İrəvanın Zəngəzur dəhlizinin açılmasına hazırlığının təsdiqi sayılacaq. Öks təqdirdə regionda bütün kommuni-

kasiyaların açılmasını istədiyini desə də, Moskvanın Zəngəzur dəhlizinə yanaşmada Tehran qəder olmasa da, fərqli mövqedə durduğu tam üzə çıxacaq. Onda isə Azərbaycanda xeyli suallar, həm də haqlı suallar yaranacaq".

S.Aliyev başqa bir məqama da diqqət çəkib: "Fikir verirəm, bizim qərbdəki bəlli çevrələrə bağlı qranteyenlər Baydenin keçirəcəyi Barbados, Beliz, Botsvana, Keniya, Kiribati, Kosovo, Liberiya, Namibiya, Nauru, Niger, Nigeriya, Palau, Papua Nyu Qvineya, Samoa, Seneqal, Surinam, Tonqa, Trinidad və Tobago, Tuvalu, Zambiya, Ermənistan kimi dövlətlərin, yaxud da dövlət adlandırılanların dəvət aldıkları "demokratiya" sammitinə türk ölkələrinin o sıradan da Azərbaycanın çağırılmamasını dayanmadan böyük fəlakət kimi təqdim edirlər. Etsinlər, amma

üçtərəfli komissiyasında ölkəsini təmsil edir. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 24-də Aleksey Overçukla görüşdə Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyətini, ticarət dövryyəsinin artırılmasını, qarşılıqlı sərmayə qoyuluşu məsələlərini müzakirə edib. Görüşdə o da qeyd olunub ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının tezliklə açılması bölgədə sabitliyə və iqtisadi inkişafa öz töhfəsinin verəcək.

Aleksey Overçuk il ərzində iki dəfə İrəvanda da olub. Overçukun Bakıda və İrəvanda müzakirə etdiyi əsas mövzu regional kommunikasiya xətlərinin açılması olub. Aleksey Overçuk dəhliz ifadəsi işlətmir. O son açıqlamasında erməni rəsmiləri kimi belə bir ifadə işlədib: "Bütün kommunikasiya xətləri

həmin qrafiklə belə müəyyən mesajlar verir: "Putin Moskvadan və Kremldəki otağından bezəndə kurort şəhəri olan Soçiyə gedir, həm dağ havası alır, həm də qonaqlarını qəbul edir. Putinin komandası Kreml sahibinin qrafikini ehlə tərtib edirlər ki, Rusiya prezidenti xarici qonaqların əksəriyyətini bir neçə günlük zaman kəsiyində Soçidəki iqamətgahında qəbul etsin. Misal üçün Vladimir Putin bir neçə gündür Soçidədir, artıq Fələstin prezidenti Mahmud Abbasla görüşüb, bu gün Serbiyanın prezidenti Aleksandr Vuçičlə görüşəcək, sabah isə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçəcək. Putin Mahmud Abbasla Fələstinin problemlərini, Aleksandr Vuçičlə Serbiyaya satılan Rusiya qazının qiymətinin ucuzlaşdırılmasını, Azərbaycan və

baycana və Ermənistan başqa bir variant - bu ölkələrin Rusiyanın nəzarətindən çıxmasını təklif edir: "Hazırda Azərbaycan üçün Soçidə keçiriləcək danışıq daha sərfəlidir, nəinki Avropa Şurasında. Çünki Azərbaycan buradan daha çox siyasi dividend götürə bilər. Bu Rusiyanın vasitəsilə sülh müqaviləsinin bağlanmasıdır, Azərbaycan sərhədlərinin tanınmasıdır. Bütün bunların fonunda Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən tanınandan sonra birmənalı şəkildə artıq Qarabağ münaqişəsi Ermənistan üçün aktual olmayacaq. Ona görə də Soçi görüşündə bu tip danışıqların olacağına inanıram. Burada Azərbaycan üçün pis bir şey görmürəm. Azərbaycan prezidenti peşəkar bir siyasətçidir, yəni Azərbaycanın maraqları üçün çox gözəl oynayır. Siyasi oyundan söhbət gedir və o Av-

Növbəti üçtərəfli görüş yeni mərhələnin başlanğıcı olacaq, yoxsa...

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündən nələr gözlənilir?



bu gün bizim üçün Kəlbəcərin işğaldan azad olunmasının bir iliyini qutlamağımız milyard o cür sammitə dəvətdən önəmlidir. Bəlkə, elə deyil?"

Politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdə nələrin müzakirə ediləcəyi bəllidir. Onun qənaətinə, əsas mövzu Zəngəzur dəhlizi və ya kommunikasiya xətlərinin açılması, o cümlədən sərhədlərin müəyyənlişməsiylə bağlı üçtərəfli komissiyanın yaradılmasıdır: "Məhz bu məqsədlə Kreml sahibi Rusiya baş nazirinin müavini Aleksey Overçuku Bakıya göndərib. Overçuk Rusiya-Azərbaycan-Ermənistan

ölkələrin ərazi bütövlüyünə hörmət edilərək çəkilməlidir". Overçuk dəhliz əvəzinə "kommunikasiya xətləri" ifadəsini işlətdikdə və Ermənistanın Zəngəzurdan keçən dəmiryoluna və avtomobil yoluna nəzarət etməsi gərəkliliyini dedikdə bununla bağlı Rusiya prezidentinin təlimatını yerinə yetirdiyini göstərir. Əgər Ermənistan Kremlin dəstəyi ilə Zəngəzur dəhlizindən keçəcək nəqliyyat yollarına nəzarət etmək istəyirsə, biz də Moskvaya qarşısında Laçın dəhlizinin Azərbaycan sərhəddiləri və gömrük xidməti tərəfindən nəzarətə götürülməsi məsələsini qaldırmalıyıq. Bu da bizim təbii haqqımızdır".

Politoloq onu da vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinin maraqlı iş qrafiki var və

Ermənistan liderləri ilə kommunikasiya xətlərinin açılmasını müzakirə edib və ya edəcək. Rəngarəng mövzulardır. Putin bu mövzuların hər birində Rusiyanın həlledici rolunu vurğulamağa çalışır".

Politoloq Cümşüd Nuriyev isə bildirib ki, Brüssel görüşü elan olunan kimi, Rusiya mətbuatı birmənalı şəkildə hər iki tərəfə hücum keçdi. Onun sözlərinə görə, həm Azərbaycanı, həm də Ermənistanı müəyyən məsələlərdə günahlandırdı ki, üçtərəfli bəyanat qəbul olunub və Rusiya burada sülhməramlı statusundadır. Amma Rusiyanı bir növ başının üstündən görülən bir iş kimi dəyərləndirənlər də oldu, hətta Rusiyaya xəyanətdə ittiham edən də oldu. O, qeyd edib ki, Avropa İttifaqı Azər-

ropada Avropa Şərqi tərəfdaşlığıla bağlı olan görüşdə də Azərbaycan prezidenti yenə Azərbaycanın maraqlarına uyğun olaraq hərəkət edəcək. Əsas məsələ bu cümə günü keçirilən görüşdə masaya konkret hansı məsələlər yazdırılacaq, söhbət Qarabağdan getmir. Çünki bu üçtərəfli sazişin yerinə yetirilməyən hissələri var. Xüsusilə Ermənistan orada həm Zəngəzur dəhlizinin açılmasına, həm silahlı qüvvələrin Qarabağın ərazisindən çıxarılmasına, həm də ora BMT-nin missiyası çərçivəsində qaçqınların yerləşdirilməsinə. Bu bəndlərin bir hissəsi yerinə yetirildi, amma bu sadələşdirilmiş hələki yerinə yetirilməyib. Burada təbii ki, Rusiya sülhməramlılarının da günahı var. Azərbaycan öz üzünə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Yeni bir növ Azərbaycanın əlində kifayət qədər siyasi kartlar var ki, İlham Əliyev ondan yararlanacaq və indiki zamanda biz həm Rusiya, həm də Avropa Şurası ilə münasibətlərimizi yerində saxlamalıyıq".

Politoloq onu da deyib ki, Azərbaycan cəmiyyəti Soçi görüşünü birmənalı qarşılamaya bilər: "Çünki bəziləri burada Rusiyanı ittiham edəcək, bəziləri isə digərini. Azərbaycan dövləti öz maraqlarına uyğun olaraq hərəkət edir. Azərbaycan vətəndaşlarını başa düşürəm. Amma bir xatırlatma etmək istəyirəm. Çörçilin çox ağıllı bir fikri var. Deyir: "Bir dəlil, bir də ölülər fikirlərini dəyişmir. Siyasətçilər fikrini dəyişmərsə, deməli siyasətçi deyil".

Z.Məmmədli

YAP Bakı Şəhər İcra Hakimiyyətini MƏHKƏMƏYƏ VERDİ



Yeni Azərbaycan Partiyası (YAP) Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib.

"Unikal"ın əldə etdiyi məlumata görə, YAP BŞİH-nə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırılıb. Məhkəmə iddiası inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - torpaq üzrə - Torpaq münasibətləri üzrə sair mübahisələrlə bağlıdır.

İşə hakim Nəriman Abdıyevin sədrliyi ilə baxılacaq. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur.

Murad İbrahimli

Azərbaycan-Rusiya Birgə Komissiyasının 21-ci görüşü keçirildi

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə" əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 21-ci görüşü keçirilib.

"Unikal" xəbər verir ki, görüş Covid-19 koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də videokonfrans şəklində keçirilib.

Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin əməkdaşları Əjdər Cavadov, Elxan Hüseynov və komissiyanın üzvləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri iştirak ediblər.

Videokonfrans şəklində keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilmişdir. Belə ki, Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılmışdır. Müzakirələrin nəticəsində görülməli tədbirlər barədə birgə müvafiq protokol imzalanmışdır.

Şuşada bu abidələrə reklam yerləşdirmək qadağandır - SİYAHI

Nazirlər Kabineti Şuşa şəhərinin ərazisində reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin siyahısını təsdiq edib.

"Unikal" xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Bildirilib ki, qərar "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Nazirlər Kabineti tərəfindən müvafiq Qərarın qəbul edilməsi Şuşa şəhəri ərazisindəki tarix-mədəniyyət abidələrinin qorunması, salamatlığının təmin edilməsi, quruluşuna xələl gətirilməməsi və gələcək nəsillərə olduğu kimi çatdırılmasına hüquqi zəmin yaradır, həmçinin, ərazidə qoruq rejiminin tətbiqinə imkan verir.

Bununla Şuşa şəhərinin tarix və mədəniyyət abidələrinin dövlət tərəfindən mühafizəsi gücləndirilir.

Şuşa şəhərinin ərazisində üzərində və mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin siyahısı ilə linkdə tanış ola bilərsiniz.

Baş redaktor:
Zaur Əhməd

Turanbank" ASC Binəqədi filialı.
H/h: AZ70TURA40050054644700110944
M/H: AZ26NABZ0135010000000027944

Kodu: 504692

Şəhadətnamə № 3150

Ünvan: 8 mk-r. Ə.Naxçıvani 5"

Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində
yığılıb, sahifələnmis və
"Futbol+" servisi mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:2500

Spiker Valentina Matviyenkoya Ermənistanın təxribatından danışdı

MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin "Unikal"a verilən məlumata görə, Valentina Matviyenko ölkəmiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluqlarını bildirib.

MDB PA-nın uğurlu fəaliyyətini qeyd edən Federasiya Şurasının sədri Azərbaycanın təşkilatda fəal iştirakçılığına görə, təşəkkürünü bildirib, 53-cü plenar iclasın uğurlu olacağına inamını ifadə edib.

Sahibə Qafarova deyib ki, gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olacaq. Ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşdığını bildiren Milli Məclisin sədri əlaqələrimizin inkişafında



iki ölkənin dövlət başçılarının rolunu xüsusi vurğulayıb. O, bildirib ki, ikitərəfli əlaqələrin inkişafında parlamentlərin özünəməxsus rolunu vurğulayıb, Azərbaycanın bəyanatdan irəli gələn bütün məsələləri yerinə yetirdiyini bildirib. Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danı-

şıqlara başlamağa hazır olduğunu bəyan edib, Ermənistan isə yenə də təxribatlardan əl çəkmir.

Milli Məclisin sədri noyabrın 16-da dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar nəticəsində baş verən döyüş əməliyyatları barədə məlumat verib. Qeyd edib ki, bu təxribat nəticəsində 7 nəfər hərbi qulluqçumuz şəhid olub: "Bu təxribatın məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bu günə qədər Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində hərbi qulluqçularla yanaşı, mülki şəxslər də həlak olublar. Həlak olanlar arasında sülhməramlılar da var. Ermənistanın bütün çağırışlara baxmayaraq, minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtinası beynəlxalq hüquqa və regionda sabitliyin bərpa olunması cəhdlərinə qarşı yönəlib".

Görüşün sonunda Milli Məclisin sədri Sahibə Qafarova Valentina Matviyenkoya "Qarabağ işğaldan əvvəl və sonra" adlı kitab təqdim edib.

Hüseyn

İƏT-in faktaraşdırıcı missiyasının Qarabağla bağlı hesabatı qəbul edilib

Ombudsman Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK-nın) üzvü Aydın Səfixanlı həmin Komissiyanın Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən 18-ci sessiyasında iştirak edib. Sessiya çərçivəsində İƏT ölkələri daxilində BMT-nin Davamlı İnkişaf Məqsədlərinin implementasiyası sahəsində mövcud vəziyyət ilə bağlı hazırlanmış hesabatlarla əlaqədar müzakirə aparılıb.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında İƏT MDİHK sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti 22-26 sentyabr 2021-ci il tarixlərində işğaldan azad edilmiş torpaqlarımızda, eyni zamanda, müharibə bölgəsindən uzaqda yerləşən ərazilərdə mülki əhali və infrastrukturunu hədəfə alan raket hücumları nəticəsində dağıdılmış yerlərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə Azərbaycanda rəsmi səfərdə olub və səfərin nəticəsi

olaraq xüsusi hesabat hazırlanıb.

Sözgedən hesabat İƏT MDİHK-nın Ciddədə keçirilən 18-ci sessiyası çərçivəsində müzakirə olunub. Hesabatda Azərbaycanın işğaldan azad olunmuş və hücum məruz qalmış digər ərazilərdə törədilən müharibə cinayətləri, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, milli-mədəni, memarlıq, tarixi və dini abidələrin, o cümlədən məscidlərin məhv edilməsi, talan və təhqir olunması ilə bağlı çoxsaylı faktlar beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüquq normalarının pozuntusu kimi qiymətləndirilib.

İƏT MDİHK-nın hazırladığı hesabatın yekununda Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətmiş olduğu insan hüquq pozuntularının araşdırılması və müvafiq hüquqi qiymətin verilməsi məqsədilə BMT, ATƏT və digər regional təşkilatlar tərəfindən beynəlxalq insan hüquqları monitorinq mərkəzinin yaradılması, Beynəlxalq Qırmızı Xaç



Komitəsinin egidası altında Birinci Qarabağ müharibəsi dövründən bu günə kimi itkin düşmüş azərbaycanlıların tapılması, onların ailə üzvlərinə psixoloji yardımın göstərilməsi məqsədilə çoxtərəfli koordinasiya mexanizminin yaradılması, İƏT, Dünya Bankı və İslam İnkişaf Bankı tərəfindən Azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını dəstəkləyən layihələrin maliyyələşdirilməsi kimi tövsiyələr də verilib.

Hesabat Komissiya üzvləri tərəfindən yekdilliklə qəbul edilərək, 2022-ci ilin mart ayında İslamabadda keçiriləcək İƏT Xarici İşlər Nazirləri Şurasının Zirvə Görüşünün proqramına daxil edilib.

Hərbçilərin iş saati ilə bağlı yeni qayda müəyyən edilir

Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həftəlik xidmət vaxtı 40 saatdan çox ola bilməz.

"Unikal" xəbər verir ki, bu, "Hərbi qulluqçuların statusu

haqqında" yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, xidmət vaxtının müddəti və bölgüsü hərbi hissənin (bölmənin) döyüşə daim hazırlığını təmin etmək məqsədilə hərbi hissənin (bölmənin) günün ni-

zam qaydaları ilə müəyyən edilir.

Həmçinin qanun layihəsində hərbi qulluqçulara hər il növbəti məzuniyyətə çıxarkən əlavə olaraq 2 aylıq vəzifə məaşi məbləğində müavinət verilməsi təklif edilir.

Samir Nuriyev Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüşdə dostluq və mehriban qonşuluq təməlləri üzərində qurulmuş Azərbaycan-Rusiya əməkdaşlığının strateji tərəfdaşlıq səviyyəsində hərtərəfli inkişafında iki ölkənin dövlət başçılarının xüsusi rolu vurğulanıb.

İkitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri olan humanitar sahənin əhəmiyyəti qeyd olunub və bu sahədə əməkdaşlığın daha da in-



kişaf etdirilməsinə dair qarşılıqlı niyyət bir daha ifadə edilib.

Görüşdə humanitar əlaqələrin vacib tərkib hissəsi olan mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub və bu sahədə birgə tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycanda rus dilinə və

rus mədəniyyətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı yüksək qiymətləndirilib, ölkəmizdə təhsilin rus dilində aparıldığı 340-dan çox məktəbin fəaliyyət göstərdiyi qeyd olunub.

COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əlaqələrin davam etməsi məmnunluqla vurğulanıb.

Söhbət zamanı, həmçinin diaspor və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

"Nəqliyyat əlaqələrinin açılması üçün yaxşı perspektivlər var" - Zaxarova

"Rusiya Cənubi Qafqazda nəqliyyat əlaqələrinin blokdan çıxarılması üçün yaxşı perspektivlər görür".

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Zaxarova bildirib ki, Rusiya 2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 11-də ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarıdır: "Bunlar, həmçinin Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasını da əhatə edir. Bu məsələ ilə üç ölkənin baş nazirlərinin müavinlərinin sədrlik etdiyi üçtərəfli işçi qrupu məşğul olur. Biz bütün tərəflərin maraqlar balansını nəzərə alaraq, regionda nəqliyyat əlaqələrinin blokdan çıxarılması üçün yaxşı perspektivlər görürük. Həmçinin, bloklandan çıxarılan marşrutlar üzrə beynəlxalq daşımaların beynəlxalq razılaşmalar və hər bir tərəfin milli qanunvericiliyi əsasında həyata keçirilməsi prinsipindən çıxış edirik".

"Rusiya tərəfinin əsas diqqəti Ermənistanla Azərbaycan arasında ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafına yönəlib. Biz regionda sabitliyin möhkəmləndirilməsi, dinc həyatın qurulması üçün bütün mümkün addımları atırıq. İndi əsas diqqət ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və inkişafına yönəldilib", - Zaxarova əlavə edib.



Sahibə Qafarova BQXK rəsmisi ilə mina xəritələrini verməməsini müzakirə etdi

Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyasının Avropa üzrə direktoru Birgitte Bischoff Ebbesen ilə görüşüb.

"Unikal"ın məlumatına görə, toplantıda Azərbaycanın təşkilatla əməkdaşlığa əhəmiyyət verdiyi vurğulanıb.

Milli Məclisin sədri qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verib. O bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı dörd minə yaxın azərbaycanlı itkin düşüb: "Bu gün də onların tələyindən xəbər yoxdur".

S.Qafarova xatırladı ki, Birinci Qarabağ müharibəsi nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü: "Bu gün onların sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması və öz torpaqlarına qaytarılması Azərbaycan üçün prioritet məsələdir".

Parlamentin sədri qeyd edib ki, artıq "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur və münaqişə bitib: "Bəzi beynəlxalq təşkilat təmsilçiləri tərəfindən bu ifadənin işlədilməsi qəti yolverilməzdir. Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır".

O, görüş çərçivəsində Ermənistanın bütün beynəlxalq qanunları pozaraq mina xəritələrinin hələ də Azərbaycana



təhvil vermədiyini də Birgitte Bischoff Ebbesenin diqqətinə çatdırıb.

Qeyd edək ki, S.Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiyada səfərdədir.

"Yalançı vətənpərvərlik donuna bürünənlər hücumu hazırlayırlar" - Elxan Şükürlü

"Azərbaycandakı Qərb şəbəkəsi və tərəfdarları indi də Soçi görüşünün əhəmiyyətini azaltmağa və 15 dekabrda planlaşdırılan Brüssel görüşünün əhəmiyyətini artırmağa, Paşinyandan da "Putinə qarşı dirəniş göstərən qəhrəman" obrazı yaratmağa çalışsalar da, realıq ondan ibarətdir ki, 2020-ci ilin 10 noyabrında və 2021-ci ilin 11 yanvarında olduğu kimi, 2021-ci ilin 26 noyabrında da Ermənistanın Baş nazirinə Rusiya, Azərbaycan və Türkiyə üçün çox gərəkliliyi olan növbəti sənədlər imzalatdırılacaq".

"Unikal" xəbər verir ki, bu fikirləri Ədalət Partiyasının sədr

müavini Elxan Şükürlü səsləndirib. O bildirib ki, hazırda söhbət, ən azı, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Rusiyanın təklif etdiyi sənəddən gedir ki, 16 noyabrda yaşanan hadisələrdən sonra qorxuya düşən Paşinyan bunu qəbul etməyə hazır olduğunu elan edib: "Deməli, bu sənəd də, əvvəlki razılaşmalar, gözlənilən Brüssel danışıqlarında əsas bünövrə olacaq, problemin yeni reallıqlara uyğun həllində Qərb ölkələrini Rusiyanın, Türkiyənin və Azərbaycanın mövqeyi ilə hesablaşmağa və əməkdaşlığa vadar edəcək. Çünki Qərbdə çox yaxşı anlayırlar ki, danışıqlar prosesinin pozulması, reallıqlarla barışılması müharibə riskini yenidən yüksəldə, Rusiya və Türkiyənin

Azərbaycan vasitəsi ilə Ermənistanı növbəti dəfə daha sərt şəkildə cəzalandırması, son nəticədə də qərbönlü Paşinyanın devrilməsi ilə nəticələne bilər. Bu isə Paşinyan hökumətinə Ermənistandakı son qalası kimi baxan ABŞ və Avropa İttifaqına heç gərəklili deyil.

Bununla belə, əldə olunan razılaşmaların əhəmiyyətini azaltmaq üçün sabahdan etibarən yalançı vətənpərvərlik donuna bürünmüş Qərb şəbəkəsinin sosial şəbəkələrdə və xaricdən idarə olunan media resurslarında Azərbaycan hakimiyyətini Rusiyaya təslim olmaqda ittiham edən çıxır-bağırçılarına da yenidən geniş meydan verəcək".

Z.Məmmədli

Deputat düşmənin Kəlbəcərə vurduğu ziyanı açıqladı

"Bu gün Kəlbəcər rayonunun öz doğma sahibinə qayıtməsindən 1 il keçir. Kəlbəcər rayonu Cənubi Qafqazda ən böyük iqtisadi potensiala malik olan rayonlardan hesab olunur. İşğaldan öncə Kəlbəcərdə 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Böyük tarixi olan Kəlbəcər rayonu işğaldan əvvəlki dövrdə Azərbaycanın inkişafında xüsusi yeri ilə seçilib".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycanda ən böyük qızıl yataqları məhz bu rayonun payına düşür.

"Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl var. Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatları var. Kəlbəcər rayonunun mərmər oniksi, nefroid ehtiyatları daxil olmaqla bir sıra faydalı ehtiyatları malik yataqları var. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir. Ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biri hesab olunur".

Deputat qeyd edib ki, 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturunu Ermənistan tərəfindən varvarcasına dağıdılıb və təbii ehtiyatlar qeyri-legal olaraq mənimşənilib.

"İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollar ziyan dəyib. Bütövlükdə isə, Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyur. Həyat və gülüş tezliklə yenidən Kəlbəcərə qayıdacaq".

Anar Kəlbiyev

Koronavirusa görə bağlanan daha iki məktəbdə ayanı dərslər bərpa olundu



Paytaxtdakı 155 və 193 nömrəli tam orta məktəblərdə ayanı dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Unikal"a verilən məlumata görə, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb:

"Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı sağirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitariya-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Tədrisin fasiləsiz təşkili diqqət mərkəzində saxlanılır, mütəmadi olaraq monitorinqlər aparılır", - idarədən bildirilib.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov "Unikal" qəzetinə müsahibə verib. O, bələdiyyələrin fəaliyyəti, sənədsiz evlər və digər məsələlərlə bağlı maraqlı məqamlara toxunub.

-Kamran müəllim, hazırda bələdiyyələrin fəaliyyətini qənaətbəxş hesab edirsinizmi? Həmçinin, bələdiyyələrin hansı problemləri var?

-Düşünürəm ki, bələdiyyələrin fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. Onların potensialı tam həcmdə reallaşmır. Bunun da müəyyən səbəbləri var. Bələdiyyələrin səlahiyyətində vergi yığılımı var. Lakin onlar bunu tam həyata keçirə bilmirlər. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var. Qanunvericiliklə bələdiyyələrə səlahiyyətlər verilsə də, mövcud olan müəyyən boşluqlar nəticəsində bələdiyyələr öz fəaliyyətlərini tam səmərə ilə qura bilmirlər. Xüsusilə, bələdiyyələrin torpaqları üzərində xəritələrlə mülkiyyət sənədləri indiyə qədər verilməyib. Bəzilərinə verilib, amma böyük əksəriyyəti hələ də bu sənədləri ala bilmir ki, mülkiyyətində olan torpaqlar üzərində sərəncam versin. İcarəyə verə və ya sata bilsin. Bələdiyyələr torpaq və əmlak vergisinin yığılımı ilə məşğuldur. Vergilərin yığılmasında bir sıra problemlər var. Ölkə üzrə bir çox sənədsiz evlər mövcuddur. Mənzillərin və fərdi yaşayış evlərinin sənədlərinin olmaması, həm vətəndaşlara, həm də bələdiyyələrə təsir göstərir. Onlar sənədsiz evlərdən vergi yığa bilmirlər. Çünki bələdiyyələr ancaq mülkiyyət hüququ olan əmlakdan vergi yığa bilirlər. Bu səbəbdən yerli büdcələri tam bu vergi növləri üzrə doldura bilmirlər.

Bələdiyyələrin təşkilatlanması məsələsində də müəyyən çətinliklər var. Bələdiyyələrin milli assosiasiyaları fəaliyyət göstərir. Bu assosiasiyalar bələdiyyələrin inkişafı, onların təşkilatlanması üçün bir çox işlər görüb. Zamanın tələbi budur ki, assosiasiyaların statusuna yenidən baxılmalıdır. Onların səlahiyyətləri, eyni zamanda bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsində və təbliğində rolu artırılmalıdır.

Bələdiyyə qanunvericiliyi bir çox qanunlardan, qərarlardan ibarətdir. Düşünürəm ki, vahid bir sənədin, Bələdiyyə Məcəlləsinin qəbulu bələdiyyə fəaliyyəti, bələdiyyəçiliyin bir çox problemlərinin aradan qaldırılmasına xidmət etmiş olardı, qanunvericilikdə boşluqların aradan qaldırılması üçün əlverişli şərait yaradardı.

şli şərait yaradardı.

-Çıxışınızda Bələdiyyə Məcəlləsinin qəbul olunmasını təklif etdiniz. İstədik bu barədə daha geniş fikirlərinizi bildirərdiniz...

-Bələdiyyə Məcəlləsi təcrübəsi var. Bələdiyyə Məcəlləsinin qəbulu Milli Məclisin işini yüngülləşdirirdi. Çünki bələdiyyələrin fəaliyyətinə aid olan 20 əsas qanun var. Bir qanunda hər hansı dəyişiklik olanda, onların bəzilərinə uyğunlaşdırma qaydasında da dəyişikliklər edilməlidir. Qanun-

fayda verərdi.

-Bir müddət öncə sənədsiz evlərin sənədləşdirilməsinə başlanılsa da, bu proses demək olar ki, yenə dayanıb. Bu yaxınlarda siz də parlamentdə çıxışınız zamanı bu məsələyə toxundunuz. Bu işlərin sürətləndirilməsi üçün hansı addımlar atılmalıdır?

-2011-ci ildə Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirə zamanı cənab Prezident tərəfindən hökumətə tapşırıq verilmişdi ki, sənədsiz evlərin sənədləşdirilməsi

lanılmışdı. Bütün ölkə üzrə sənədsiz evlərin, əmlakların siyahıya alınması prosesinə start verilmişdi və bu pandemiya qədər davam etmişdi. Pandemiya dövründə müəyyən məhdudiyətlər oldu. Buna görə də bu proses dayandı. Güman edirəm ki, Əmlak Məsələləri Xidməti bu işi bərpa edəcək. Əgər bu iş başlayıbsa, nəticəsi olacaq. Bunun davamı da olmalıdır. Bu, hər bir tərəf üçün xeyirlidir. Vətəndaş üçün xeyirlidir ona görə ki, artıq yaşadığı mənzil, fərdi yaşayış evi,

fikiridir ki, işğaldan azad olunmuş ərazilərdə bələdiyyələrin yaradılması bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsinə özünəməxsus təkan verə bilər. Etiraf etmək lazımdır ki, bələdiyyələr Azərbaycanın bugünkü iqtisadi inkişafı, əldə etdiyi uğurlarla hələ də ayaqlaşma bilmirlər. Təbii ki, bələdiyyələrin fəaliyyətində fundamental dəyişikliklər olmalıdır. İlk növbədə qanunvericilik bazası təkmilləşdirilməlidir, onların səlahiyyətlərinə yenidən baxılmalıdır, mövcud

"Bələdiyyələrin təşkilatlanmasında çətinliklər var"

Kamran Bayramov: "Qanunvericilikdə olan müəyyən boşluqlar, eyni zamanda institusional problemlər mövcuddur ki, bələdiyyələr öz fəaliyyətlərini tam səmərə ilə göstərə bilmirlər"



vericilik hakimiyyətinin iş yükünün azaldılması üçün, eyni zamanda bələdiyyə qanunvericiliyində olan dəyişikliklərin qeydiyyatının asanlaşdırılması üçün Bələdiyyə Məcəlləsinin qəbulu çox gözəl olardı. Məcəllənin qəbulu, bələdiyyələrdə olan səlahiyyətlərə yenidən baxılması üçün yaxşı imkan olardı. Orada əlavə səlahiyyətlər verilə bilərdi, eyni zamanda mövcud olan səlahiyyətlərə yenidən baxılardı. Orada olan boşluqlar aradan qaldırılıla bilərdi. Təbii ki, Məcəllənin yaradılması, tərtib edilməsi müəyyən prosedurlardan keçməlidir. Bu çox uzun müddət tələb edir. Düşünürəm ki, bunu etmək lazımdır. Bu, həm dövlət, həm də bələdiyyələr üçün

ilə bağlı tədbirlər görülsün. Bundan sonra dövlət başçısının müvafiq sərəncamları oldu. Həmin sərəncamlara əsasən, bəzi sənədsiz evlər sənədləşdirildi, sənədsiz olan çoxmərtəbəli binaların istismara verilməsi və sənədləşməsi bir çox binalarda həll olundu. Buna baxmayaraq, bir çox evlər bu günə qədər də sənədsizdir, vətəndaşlar onların üzərində mülkiyyət hüququna malik deyil. 2019-cu ildə Prezident Administrasiyasının rəhbərinin müvafiq sərəncamı ilə tədbirlər planı təsdiq olunmuşdu. Həmin tədbirlər planına əsasən, icazə olmadan tikilmiş evlərin siyahıya alınması məsələsi aidiyyəti qurumlara tapşırılmışdı. Həmin gündən etibarən bu işə baş-

əmlak üzərində sərəncam vermək hüququna malik olacaq. Yeni, onu sata və ya dəyişdirə biləcək. Həmin sənədsiz evlər sənədləşdirildəndən sonra onların üzərində alqı-satqı və s. əməliyyatlar aparıla bilər. Həmin əməliyyatlardan əldə olunan rüsumlar hesabına dövlət büdcəsi əlavə vəsait əldə edəcək. Daşınmaz əmlak bazarı pandemiya dövründə çox səngimişdi. Evlərin sənədləşdirilməsi prosesi onu yüz faiz canlandıracaq. O cümlədən bələdiyyələr də bundan faydalanacaq ki, əmlak vergisi üzrə vergitutma bazası onlar üçün artacaq və bununla da onlar yerli büdcələrə daha çox vəsait toplaya biləcəklər.

-İşğaldan azad edilmiş torpaqlarda qurulacaq bələdiyyə sistemi necə olacaq? Hansısa yeniliklər ola bilərmi?

-Soydaşlarımız bu ərazilərə qayıtdıqdan sonra bələdiyyələrin təşkil edilməsi mümkündür. Bələdiyyələr də seçkilər nəticəsində formalaşır. Bələdiyyələrin təşkil edilməsindən əvvəl bu ərazilərdə müəyyən işlər görülməlidir. Minalardan təmizləmə, infrastrukturun qurulması və s. Həmçinin, orada kənd, qəsəbə və şəhərlərin inzibati əraziləri, inzibati bölgü məsələləri həll olunmalıdır. Çünki bələdiyyənin inzibati ərazisi bir və ya bir neçə kəndi, qəsəbəni və ya şəhəri əhatə edə bilər. Bu texniki işlər görülməlidir. Bundan sonra bələdiyyənin təşkil edilməsindən danışa bilərik.

O ki, qaldı bələdiyyələrlə bağlı yeniliklərə, qanunvericilik bütün ərazilərə şamil olunur. Məlumdur ki, işğaldan azad olunmuş ərazilərdə yeni texnologiyalar tətbiq olunur. Bu baxımdan, bələdiyyələrin fəaliyyətində müəyyən təkmilləşmə olmalıdır. Yaxşı

səlahiyyətlər dəqiqləşdirilməlidir, qanunvericilikdə olan boşluqlar aradan qaldırılmalıdır. Yaxşı bir məqamdır ki, işğaldan azad olunmuş ərazilərdə bələdiyyələrin yaradılması bələdiyyələrin fəaliyyətinin və Azərbaycanda bələdiyyə sisteminin təkmilləşdirilməsinə təkan verə bilər.

-Ölkəmizdə böyük şəhər bələdiyyələrinin yaradılması gözlənilirmi?

-Bir çox ölkələrdə böyük şəhər bələdiyyələri mövcuddur. Zaman-zaman cəmiyyətdə bu cür təkliflər irəli sürülür. Hazırda böyük şəhər bələdiyyələrinin yaradılması məsələsi gündəmdə deyil. Düşünürəm ki, gələcəkdə bu məsələyə baxıla bilər. Bunun üçün də müəyyən hazırlıq işləri görülməlidir. Çünki ölkəmizdə böyük şəhər bələdiyyələri institutu mövcud deyil. Təbii ki, bu yüksək səviyyədə qəbul olunan qərar ola bilər. Bu da qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsini nəzərdə tutur.

-Sizin komitədə işğaldan azad olunmuş ərazilərlə bağlı hansı məsələlərin müzakirəsi gözlənilir?

-İnzibati ərazi bölgüsü, ərazi quruluşu ilə bağlı məsələlərə bir qayda olaraq bizim komitədə baxılır. Təbii ki, bu cür layihələr Milli Məclisə daxil olduğu təqdirdə, Regional məsələlər komitəsində baxılacaq. Kənd, qəsəbə və şəhərlərin yenidən formalaşdırılması, birləşdirilməsi, ayrılması, ərazi vahidlərinin yaradılması və s. məsələlərə təmsil etdiyim komitədə baxılır. Bunlarla bağlı məsələ komitəyə daxil olduğu təqdirdə, onlara baxılacaq, müvafiq rəy bildiriləcək və tövsiyələr ediləcək.

Anar Kəlbəyev

Etibar Pirverdiyevin xaricdəki biznesi də çökür

Sabiq "ışığı şefi"nin işləri ölkədən kənar da düz gətirmir



2018-ci ildə karyerası biabırçı şəkildə başa çatan "Azərenerji" ASC-nin sabiq rəhbəri Etibar Pirverdiyev vəzifəsiz qaldıqdan sonra ailə biznesində də ciddi problemlərlə üzləşdi. Belə ki, o təkə tutduğu postu yox, həm də şirkətlərinin iri dövlət layihələrində iştirak imkanını da itirdi. Beləliklə, həmin şirkətlər "suyu qurmuş dəyirmanlara" çevrilərək böyük ölçüdə fəaliyyətsiz qaldılar.

Xatırladaq ki, onsuz da barəsində çoxsaylı korrupsiya ittihamları olan Pirverdiyevin işdən çıxarılması həmin il iyulun 3-də Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan "Azərbaycan" İES-in 1-ci və 6-cı enerji blokunda partlayışla birbaşa əlaqəli idi. Bütün ölkəni işıqsız qoyan, dövlətə və əhaliyə böyük ziyan vuran bu hadisədən dərhal sonra ölkə başçısı baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzaladı. Dövlət Komissiyasının bir müddət sonra hazırladığı yekun rəyden baş verən hadisədə Pirverdiyevin məsuliyyəti aydın ifadə edilmişdi.

Bunun üzərindən çox keçmədi ki, Pirverdiyev vəzifədən azad edildi, ardınca isə onun biznesinin böhranla

üzleşdiyi barədə məlumatlar gəldi. Yuxarıda da vurğuladığımız kimi, "Azərenerji" rəhbəri olarkən şirkətləri "qaz vurub qazan dolduran" Pirverdiyev işsiz qalandan sonra həmin şirkətlərin öncə gəlirləri kəskin azaldı, sonra isə onlar hətta bağlanmaq həddinə çatdı.

Bundan sonra o, özünü ölkə xaricinə tutdu və Azərbaycandan kənar "biznes imperiyası" qurmaq fikrinə düşdü. Daha doğrusu, vəzifəsini itirməyin bir addımında olduğunu anlayaraq sabiq "ışığı şefi"nin biznesini ölkə hüdudlarından kənarə daşımağa başladığı anlaşılır. Belə ki, o, həyat yoldaşı, Bakının Ə.Naxçıvani küçəsində qeydiyyatda olan 1964-cü il təvəllüdü Pərvanə Pirverdi Hecəmməd qızının adına Gürcüstanda fəaliyyət göstərən "Esko LTD" şirkəti yaradıb. Pirverdiyev vəzifəsindən uzaqlaşdırılmazdan təxminən 1 il əvvəl, yəni 2017-ci ilin mayın 29-da Gürcüstan Ədliyyə Nazirliyi yanında Dövlət Qeydiyyatı Milli Agentliyində 404538434 sayılı lisenziya ilə qeydiyyatdan keçmişdi. Reyestr sənədlərində şirkətin Tiflisdə iki hüquqi ünvanı olduğu qeyd olunurdu: Tiflisin köhnə Tiflis məhəlləsindəki Leonidze küçəsi 2 və G.Tabidze 1/3 ünvanları. Şirkət hissələrinin 34 faizi Pərvanə Pirverdinin, 33 faizi Zöhrə Sultanova adlı digər Azərbaycan vətəndaşının, qalan

33 faizi isə Sulxan Papaşvili adlı Gürcüstan vətəndaşının adına rəsmiləşdirilmişdi, icraçı direktoru da Paata Zhgenti ad-soyadlı bir nəfər idi.

Qeydiyyatdan bir neçə gün sonra şirkət "Gürcüstan Dövlət Energetika Sistemi" Səhmdar Cəmiyyətinin elan etdiyi 1.868.873 dollarlıq tendərə qatılır, lakin müraciət yeni yaradılan şirkətin yüksək risk ehtimalı nəzərə alınaraq rədd edilmişdi.

Lakin Pirverdiyev vəzifəsini itirdikdən sonra həmin şirkətin fəaliyyətini canlandırmaq üçün ciddi səylərə başladı. İddialara görə, məhz həmin vaxtdan "Esko LTD" bir neçə irimiqyaslı iş həyata keçirib. Lakin son vaxtlar həmin şirkətin faktiki olaraq fəaliyyətsiz olduğuna dair xəbərlər gəlir.

Bundan başqa, sabiq "ışığı şefi"nin qızı Dünya Pirverdinin də İngiltərədə bizneslə məşğul olmağa başladığı məlumdur. O da 2017-ci ildə "Jde Trading Limited" şirkətini adıçəkilən ölkədə qeydiyyatdan keçirib.

Ancaq o da maraqlıdır ki, E.Pirverdiyevin İngiltərədə daha iki şirkəti mövcud olub, lakin həmin şirkətlər də çox keçmədən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Bir sözlə, ortaya atılan iddialardan görünən odur ki, "Azərenerji"nin sabiq rəhbəri postunu itirmək ərafəsində və vəzifəsindən kənarlaşdırıldıqdan sonra bütün biznes hədəflərini ölkə hüdudlarından kənarə fokuslandırırsa da, istəyinə çatmayıb. Onun Azərbaycandakı "biznes imperiyası" kimi xaricdəki şirkətləri də böyük ölçüdə etimadı doğrultmayıb.

Yazılanları ümumiləşdirsək aydın olan odur ki, bir zamanların ən qüdrətli məmur-oligarxlarından biri kimi göstərilən E.Pirverdiyevin işləri qaydasında getmir - o, həm ölkə daxilində, həm də ölkədən kənarə arzuolunmaz vəziyyətlə üz-üzədir.

Əslində buna bir o qədər də təəccüblənməmək lazımdır. Niyə? Çünki məmurların korrupsiya hesabına ortaya çıxan "biznes imperiyaları" əvvəlxir süquta malikdir. Necə deyirlər, "kələklə gələn küləklə gedər"...

Sənən Mirzə



Səfər Mehdiyev Cahit Bağçı ilə görüşdü

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Türkiyə Respublikasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

"Unikal" xəbər verir ki, qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki qaradaş ölkənin yüksələn xəttə inkişaf edən əlaqələrindən məmnunluqla söhbət açıb. Qeyd edilib ki, istər Vətən müharibəsi zamanı, istərsə də postmüharibə dövründə Türkiyənin Azərbaycana güclü siyasi və mənəvi dəstəyi ölkələrimizin daim bir-birinin yanında olmasına bariz nümunədir.

Səfər Mehdiyev onu da vurğulayıb ki, hər iki dövlət rəhbərinin siyasi iradəsi, dostluq-qardaşlıq münasibətləri və verdikləri tapşırıqların icrası əməkdaşlığın inkişafında mühüm rol oynayır. Komitə sədri Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında iki ölkənin gömrük orqanlarının da üzünə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb. Bu yaxınlarda qaradaş ölkəyə işgüzar səfərini xatırlayan Komitə sədri İzmir şəhərində türk əli həmkarı ilə keçirdiyi görüşün qarşılıqlı əməkdaşlığın daha da inkişafına töhfə verdiyini bildirib, eləcə də səfər çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərləri arasında imzalanan sənədin ölkələrimiz arasında ticarətin asanlaşdırılması, tranzit potensialının artırılması və regional iqtisadi inteqrasiyaya yardım edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Türkiyə Respublikasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə növbəti görüşə görə təşəkkürünü bildirib, ölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin, strateji müttəfiqliyinin nümunə olduğunu qeyd edib.

Səfir Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpa edilməsində, quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətlərinin yaxından iştirak etməsindən məmnunluğunu ifadə edib, eləcə də iki ölkənin gömrük orqanları arasında əməkdaşlıqdan razılıqla söhbət açıb, iqtisadi-ticarət münasibətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Vilayət Eyvazov bu bölməyə yeni rais təyin etdi

Sabunçu Rayon Polis İdarəsinin (RPI) 42-ci polis bölməsinə yeni rais təyin olunub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmərə əsasən, sözügedən vəzifəyə polis polkovnik-leytenantı Emil Cavadov təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək Səbail RPI-nin raisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində çalışıb.

Murad İbrahimli

Əlilliklə bağlı pensiyalar artımla veriləcək

Yanvarın 1-dən artıq əlilliklə bağlı pensiyaların artımı icra olunacaqdır. Ümumiyyətlə isə 2 200-dən artıq vətən müharibəsi qazısına pensiya təyin edilib və bu iş davam etdirilir.

"Unikal"ın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Zəfər Avtoyürüşü zamanı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, müharibə əlillərinin və şəhid ailələrinin müdafiəsi hər zaman dövlətimizin sosial siyasətinin mərkəzində olub və onlara hər zaman diqqət qayğı göstərilir.

"Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi olaraq bu kateqoriyaya aid olan



vətəndaşlarımıza çox saylı sosial xidmətlər göstərilir. Təkcə bu il 33 min vətəndaşımız sosial xidmətlərdən yararlanıb. Bu Zəfər yürüyüşü də məhz Vətən müharibə-

si əlillərinə verilən avtomobillərlə keçirildi. Bu il 150 avtomobil bu kateqoriyaya aid olan vətəndaşlarımıza təqdim edilib və proqram gələn ildə davam etdiriləcək", - deyərək bildirdi.

H.Abdullayev həmçinin qeyd edib ki, vətəndaşlarımıza göstərilən sosial xidmətlərin bir sahəsində onların mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Bu ildə 3 min vətəndaşımız fərdi evlər və mənzillərlə təmin olunacaqdır.

"Artıq 2 minə yaxın mənzil vətəndaşlarımıza təqdim edilib. Bundan əlavə əsas sosial dəstək layihələrinin biri də özünəməşğulluqdur. Bu il ərzində 5 500-ə yaxın qazi və şəhid ailələri özünəməşğulluq proqramına cəlb edilib", - deyərək bildirdi.

"Bandotdel" əməliyyat keçirdi - Saxlanılanlar var

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində növbəti əməliyyat həyata keçirilib.

Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Əldə edilən məlumat əsasında həyata keçirilən tədbir zamanı Masallı rayon sakini Fərhad Nuroğlu və paytaxt sakini Ramin Qurbanov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindikləri üçün saxlanılıblar.

Onlardan 6 qramdan artıq heroin və metamfetamin götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ramin Qurbanovun paytaxt ərazisində yaşadığı mənzildən ümumi çəkisi 31 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə, o cümlədən 22 kiloqramdan artıq heroin, 7 kiloqrama yaxın "patı", "şüşə" adlandırılan metamfetamin və 2 kiloqram tiryək aşkar edilib.

Fərhad Nuroğlu və Ramin Qurbanovun ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq narkokuryerliyə cəlb ediliblər. Daha sonra Fərhad Nuroğlu narkotik vasitələri Yardımlı rayonu ərazisində qəbul edərək Qaradağ rayonu ərazisində tanış Ramin Qurbanova verib. Sonuncu isə narkotikləri yaşadığı evə gətirərək orada gizlədib. Onların məqsədi əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələrin hissə-hissə Bakı şəhərində satışını təşkil etmək olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hər iki şəxs barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Təhsil krediti alacaq tələbələrə sayı açıqlandı

"Azərbaycanda 146 373 tələbə ödənişli əsasla təhsil alır".

"Unikal" xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin (TTK) verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir müavini bildirib ki, həmin tələbələrdən 98 430 nəfəri bakalavriat, 12 051 nəfəri magistratura, 35 892 nəfəri isə subbakalavriat üzrə təhsil alır: "Ödənişli təhsil alan 146 mindən çox tələbənin 20 200 nəfəri dövlət hesabına oxuyur. Onlardan da 17 500-ü bakalavr, 1 200-ü magistr, 1 500-ü subbakalavrdır".

İsayev qeyd edib ki, ödənişli əsaslarla oxuyan tələbələrdən təhsil haqqı ödəyənlərin sayı 126 173 nəfərdir: "Onlardan 80 930-u bakalavr, 10 851-i magistr, 34 392 nəfəri isə subbakalavrdır".

O eyni zamanda ödənişli əsaslarla təhsil alanlardan TTK almaq hüququ olanların sayını da açıqlayıb. Onun sözlərinə görə, bu hüquqa malik olan tələbələrin sayı 56 208 nəfərdir: "Onlardan 40 465 nəfəri bakalavr, 5 426-sı magistr, 10 317-si isə subbakalavrdır".

"Optimal Elektroniks" karantin qaydalarını pozdu

"Optimal Elektroniks" MMC barəsində karantin qaydalarının pozulmasına görə inzibati qaydada protokol tərtib edilib.

"Unikal"ın məlumatına görə, İnzibati Xətalər Məcəlləsinin (İXM) 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilib.

İş hakim Günay Cavadovanın icraatındadır.

Qeyd edək ki, sözügedən xətanın törədilməsinə görə hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, "Optimal Elektroniks" MMC elektrik malları və məişət əşyalarının satışını həyata keçirir.

Seymur Əli

Prokurorluq özünü güllələyən polisə bağlı məlumat yaydı

Sumqayıt Şəhər Prokurorluğunda polis əməkdaşı Rahib Mütəllimovun ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölümü ilə bağlı araşdırmalar aparılır.

Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirib. Qeyd edək ki, Sumqayıt Şəhər Mühafizə İdarəsinin polis baş serjantı R.Mütəllimov xidmətdə olarkən ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Xəsarət alan R.Mütəllimov hadisə yerində ölüb.

Yola salmaq üzrə olduğumuz həftə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibdə onlayn iclasında iştirakı zamanı subsidiyalardan, xüsusən aqrar sahənin subsidiyalaşmasından və hökumətin bu sahədən gözləntilərindən danışan Maliyyə naziri Samir Şərifov maraqlı rəqəmlər açıqlayıb.

Nazir subsidiya həcmələrinin artmasının gətirə biləcəyi risklərin hökumətin də gündəliyində olduğunu bildirib. Ümumi gəlirlərin 88,8%-nin Bakı şəhərinin, 11,2%-nin digər regionların payına düşdüyünü qeyd edən

duğunun bariz nümunəsidir: "Çünki 10 milyonluq ölkədə Bakı iqtisadi gəlirlərin 90 faizini təşkil edirsə, demək, bu disbalans yaranmış bir iqtisadi modeldir. Bütün iqtisadi fərsətlər Bakıda toplaşdı..." Ekspertin fikrincə, nazirin sözləri həm də hökumətin son illərdə qəbul etdiyi regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası baxımından problemlərin olduğunu etiraf edir.

Bəzi mütəxəssislərin fikrincə isə nazirin sözlərini eyni zamanda Azərbaycanda rayon və şəhər icra hakimiyyətlərinin artıq yeni dövrün tələbləri ilə ayaqlaşmadığını göstərir. Belə məlum

Onların fikrincə, icra başçıları bu postlara təyinatla gəlməsi rahatlıq yaradır, vətəndaş qarşısında məsuliyyətlərini dərk etməyə mane olur. "Əgər rayonlara, şəhərlərə əsas rəhbərlik bələdiyyələrə verilsə, mənzərə xeyli dəyişə bilər. Bələdiyyə başçıları, üzvləri növbəti seçkidə səs ala bilmək üçün camaatda daha çox can yandıra, onların problemlərinə daha çox həssaslıq göstərə, təmiz işləməyə çalışsalar" - bu da yerli icra hakimiyyətlərinin ləğvini məntiqli sayanların arqumentləridir.

Həmin arqument sahiblərinin fikri ondan ibarətdir ki, belə bir şəraitdə Azərbaycanın əyalətlə-

İcra başçılarının iflası...

Azərbaycanda şəhər və rayon icra hakimiyyətlərinin ləğvi yenidən gündəmə gəldi - bəs buna səbəb nədir?



S.Şərifov regionların gəlirlərinin müəyyən hissəsinin rayonlarda saxlandığını bildirib.

Qeyd edək ki, sovet rejimi dağıldığı zaman bölgələrdəki bir çox müəssisələrin, fabriklərin, zavodların, eləcə də aqrar sahə öz fəaliyyətini dayandırıb. Bu isə həmin ərazidə yaşayan insanların işsiz qalması, gəlirlərdən məhrum olması demək idi. Artıq ölkəmiz müstəqildir və hər bir sahəni özü inkişaf etdirmək imkanlarına malikdir. Lakin ötən dövrdə nəzər saldıqda bu gün bölgələrdə çox nadir hallarda hansısa müəssisənin fəaliyyətə başladığını, kütləvi iş yerlərinin açıldığını görmək mümkündür. Nəinki yeni müəssisələr, hətta sovet dövründə mövcud olmuş sahələrin fəaliyyəti belə bərpa edilməyib.

İqtisadçı-ekspert Natiq Cəfəri məvzunu yerli mətbuata şərh edərək bildirib ki, nazirin səsləndirdiyi rəqəmlər nə qədər primitiv iqtisadi modelin qurul-

olur ki, bu qurumlar onlara göstərilən etimadı böyük ölçüdə doğrultmaq iqtidarında deyillər.

Xatırladaq ki, məhz eyni səbəbdən bir müddətdir cəmiyyətdə və mediada şəhər və rayon icra hakimiyyətlərinin ləğv edilməsi olduğu barədə müzakirələr aparılır.

"İcra başçıları çox zaman vətəndaşlarla kobud rəftarı, laqeyd münasibəti, korrupsiyaya meyilliliyi ilə gündəmə gəlib. Sovet dövrünün idarəetmə sisteminin təsirindən irəli gələn haldır ki, bəzi icra başçıları özlərini az qala əyalət padşahı kimi aparırlar. Diqqətçəkən maraqlı məqamlardan biri də onların bir çoxunun sırf kommunist ruhlu olmasıdır. Müqayisə edəndə icra başçıları Sovet dövrünün raykom katiblərindən fərqlənmədiyini görürük" deyənlər belə hesab edirlər ki, bu cür şəraitdə sözügedən orqanların ölkədə həyata keçirilən islahatlarla ayaqlaşması qeyri-mümkündür.

rinə investisiyaların cəlbə, iş yerlərinin yaradılması, iqtisadi infrastrukturun gücləndirilməsi, beləliklə, ölkə iqtisadiyyatında şəhər və rayonlarımızın payının artması qeyri-realdır.

"Əksər şəhər və rayon rəhbərləri özlərini "kiçik padşah" kimi aparır, sahibkarlıq və biznes fəaliyyətinə açıq müdaxilədən çəkinmir, dövlət satınalmalarını özlərinə yaxın şirkətlərə yönəldirlər. Belə ölkənin ümumi gəlirlərinin 88,8%-nin Bakı şəhərinin, vur-tut 11,2%-nin regionların payına düşməsindən təbii nə ola bilər?!" deyən ekspertlərin fikrincə, Azərbaycanda yerli icra hakimiyyətlərinin fəaliyyəti yenidən diqqətli şəkildə təhlil olunmalı, onların ləğvi, yaxud səlahiyyətlərinin lokallaşdırılması gözəndən keçirilməli, əvəzində isə yerli özünüidarəetmə orqanlarının - bələdiyyələrin gücləndirilməsi gündəmə gəlməlidir.

Toğrul Əliyev

Məmurların "tender korrupsiyası"nın şok izləri...

Bir neçə aylıq şirkətlər on milyonlarla manatlıq dövlət investisiyalarının, satınalmalarının qalibinə necə çevrilir?

Qüvvədə olan qanunvericiliyə görə, Azərbaycanda büdcə vəsaitlərinin xərclənməsi tenderlər vasitəsi ilə həyata keçirilir. Lakin həmin tenderlərin şəffaflığı, obyektivliyi uzun illərdir müzakirə mövzusu olaraq qalır.

Üstəlik, nə ictimaiyyətin qınağı, nə iqtisadçı ekspertlərin tənqidləri, nə də medianın bu mövzudakı ifşaedici materialları bezi məmurları "tender korrupsiyası"nın davam etdirməkdən çəkindirmir. Hələ də bir sıra dövlət satınalmaları, nəhəng investisiya layihələri obyektivliyi şübhə altında olan tenderlər vasitəsilə bir neçə şirkət arasında bölüşdürülür.

Mətbuatın dəfələrlə vurğuladığı, bir sıra millət vəkiliyyətinin də mütemadi gündəmə gətirdiyi kimi, bir sıra hallarda tender elan edən dövlət qurumunda rəhbər postlarda əyləşən məmurlar yaxın ətrafında şirkətlər yaradır, daha sonra onlar tenderlərin qalibi seçilir. Bu isə o deməkdir ki, tender haqqında müvafiq qanunvericiliyin tələbləri kobud şəkildə pozulur. Tez-tələsik yaradılan MMC-lərin qalib olduğu layihələr üzrə iş təcrübəsi, kadr potensialı, maddi-texniki bazasının olub-olmamasına əhəmiyyət verilmir.

Məsələn, bugünlərdə bir dövlət qurumu bir Məhdud Məsuliyyətli Cəmiyyəti ilə, nə az, nə çox, düz 79 milyon manatlıq müqavilə bağlayıb. Göründüyü kimi, söhbət kifayət qədər böyük bir məbləğdən gedir. Lakin...

Lakin araşdırma zamanı məlum olub ki, qalib MMC tenderdən vur-tut 11 ay əvvəl - 2020-ci ilin dekabrında dövlət qeydiyyatına alınıb. Maraqlıdır ki, bu qədər böyük məbləğdə tenderi udan şirkətin nə saytı, nə də fəaliyyəti barədə in-



temet resurslarında hər hansı məlumat var.

Müstəqil iqtisadçılar həmişə vurğulayırlar ki, qanunda hər hansı tenderdə qalib olan şirkətin həmin sahədə ağılabatan təcrübəyə malik olması şərt kimi irəli sürülüb. Əvvəllər 3 illik təcrübə qaydası vardı, lakin bu dəyişdirilib. Belə çıxır "ağılabatan təcrübə"yə artıq ehtiyac görülmür. Nəticədə isə yaranmasından 1 il, 6 ay keçməyən şirkətlər çoxmilyonluq dövlət layihələrinin, satınalmalarının icraçısına çevrilir. Halbuki müasir dünyada bu elə də asan məsələ deyil. Yalnız hər hansı uğur hekayəsi, ciddi, çoxillik təcrübəsi olan şirkətlərə dövlət investisiya layihələri, satınalmaları həvalə olunur ki, həm görülən işin keyfiyyəti şübhə altına düşməsin, həm də keçirilən tenderin obyektivliyi barədə suallar yaranmasın.

Təsədüfi deyil ki, tenderlərlə bağlı bu ilin sentyabrında ölkə başçısı da kifayət qədər kəskin tənqidi fikirlər səsləndirdi. Prezident bildirdi ki, həbs edilmiş icra başçıları tender prosedurlarını kobudcasına pozurdular: "Yəni, dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının ic-

rası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır"...

Və sonda: "Unikal" qəzeti olaraq indiyədək dövlət satınalmalarında ki qaranlıq məqamlarla bağlı dəfələrlə, ətraflı bəhs etmiş və ölkədə korrupsiyanın kökünün kəsilməsinə həm də dövlət satınalmalarından başlamağın zəruriliyinə toxunmuşuq. Bildirmişik ki, Azərbaycanda faktiki olaraq "tender korrupsiyası" formalaşmışdır. Bu isə məmurların büdcə vəsaitlərinə xalqın və dövlətin maliyyə kimi, "dədə maliyyə" kimi baxmasının nişanəsidir. Onlar üçün büdcə pullarının birçə təyinatı var: talançılıq! Nəyin bahasına olursa olsun, həmin pulları havaya sovurmaq, öz ciblərinə yönəltmək istəyirlər, nəticədə isə bunun fərqli hiylələrini fikirləşib tapırlar. Həmin hiylələrin bir çoxu elə müəmmal, şübhəli tenderlər vasitəsi ilə həyata keçirilir. Bu günədək həbs olunan icra başçıların, ayrı-ayrı nazirliklərin rəhbər şəxslərinin cinayət dosyalarından çıxan nəticə budur.

Bir halda ki, bəziləri hələ də belə qanunsuz əməlləri davam etdirirlər, deməli, onda yeni məmur həbsləri də qaçılmazdır. Bizdən söyləmək, gerisini qoy dövlət satınalmalarını korrupsiya predmetinə çevirən vəzifəliyə düşsünl!

Toğrul Əliyev



Ermanilər su borularına da mina yerləşdirib

"Təmizlədiyimiz ərazilərdə sürpriz, yəni təyinatı dəyişdirilmiş minalara da rast gəlirik. Ani toxunuş ölümə səbəb ola bilər".

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 2 sayılı təmizləmə qrupunun əməliyyat meneceri Ehtiram Cəfərov bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin yanvar ayından başlayan təmizləmə əməliyyatları əsasən Ağdam və Füzuli rayonu istiqamətində, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində aparılır:

"Düşmənin qadağan olunmuş üsullardan istifadə etməklə, beynəlxalq humanitar hüquq normalarını pozaraq ərazilərin minalanması zamanı öz mənfur xislətini ortaya qoyub.

Su borularının ətrafında və içərisində kiçik ölçüdə və maraqlı görünüşlü minalar yerləşdirilib. Vətəndaşlardan xahiş edirik, ərazidə olarkən qəti belə əşyalara toxunmasınlar. Ani toxunuş ölümə səbəb ola bilər. Bütün bunlara baxmayaraq ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir".

Qeyri-sabit hava nə vaxtdakı davam edəcək?

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisindəki faktiki havanı açıqlayıb.

"Unikal" xəbər verir ki, noyabrın 25-i saat 11:00 məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağmış, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Düşən yağının miqdarı: Astarada 27.0 mm, Lənkəranda 22.0 mm, Qəbələdə 17.0 mm, Göygöldə 9.0 mm, Daşkəsəndə 8.0 mm, Gədəbəy, Gəncədə 7.0 mm, Mingəçevir, İsmayıllı, Oğuzda 6.0 mm, Quba, Lerik, Qusarda 5.0 mm, Ləzə, Yardımlı, Şəmkirdə 4.0 mm, Göyçay, Ağdərədə (Ordubad), Naftalan, Şabran, Şamaxı, Ağsu, Tərtərdə 3.0 mm, Nabran, Xınalıq, Ağdam, Qobustan, Altağac, Xaltan, Qrız, Bərdə, Sarıbaşda (Qax) 2.0 mm, Tovuz, Zərdab, Kürdəmir, Sabirabad, Kişçay (Şəki), Şahdağ, Şəkiddə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 5.0 mm, Bakı, Pirallahıda 0.0 mm olub.

Qar örtüyünün hündürlüyü: Xınalıq, Daşkəsəndə 5 sm, Qrızda 4 sm, Göygöl, Altağacda 2 sm, Qusar, Xaltan, Ləzə, Şahdağda 1 sm olub.

Külək: Şimal-qərb küləyi arabir Neftçalada 24 m/s, Salyan, Naftalanda 22 m/s, Tovuz, Daşkəsəndə 20 m/s, Qobustan, Tərtər, Tovuzda 18 m/s, Şirvanda 16 m/s, Şəkiddə 15 m/s, Bakıda və Abşeron yarımadasında: Maştağa, Neft Daşlarında 25 m/s, Qum adasında 24 m/s, Ələt, Bakıda 22 m/s, Pirallahıda 21 m/s, Çilov adasında 20 m/s, Sumqayıtda 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 6°-dək isti, aran rayonlarında 6-10° isti, dağlıq rayonlarda 8°-dək səxat, Naxçıvan MR-da 0-5° isti olub.

Qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 27-dək davam edəcək. 27-si gündüzdən hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə tədricən yüksələcəyi gözlənilir.

Fikrət Əmirovun və Tağıyevin yubileyləri UNESCO-da qeyd ediləcək

Dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirov və böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yubileyləri UNESCO-nun yubileylər proqramına daxil edilib.

Bu barədə "Unikal"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Məlum olduğu kimi, 9-24 noyabr tarixlərində Parisdə UNESCO-nun 41-ci Baş Konfransı keçirilib. Konfrans çərçivəsində Azərbaycanın iki tarixi şəxsiyyəti - mesenat H.Z.Tağıyevin (1823-1924) anadan olmasının 200 illiyi və bəstəkar Fikrət Əmirovun (1922-1984) 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib.

Qeyd edək ki, Azərbaycanın dahi şəxsiyyətləri və ölkəmizin tarixi-mədəni irsi ilə bağlı əlamətdar hadisələrin UNESCO səviyyəsində qeyd edilməsi

ənənəsi uzun illərdir davam edir və bununla bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən xüsusi nominasiya sənədləri hazırlanır. Bu il də Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, UNESCO yanında Daimi Nümayəndəlik və UNESCO üzrə Milli Komissiyanın birgə fəaliyyəti nəticəsində yubileylərlə bağlı müvafiq nominasiya sənədləri UNESCO-ya təqdim olunub. Baş Konfrans tərəfindən təsdiq olunmuş yubileylər siyahısında Azərbaycanın iki dahi şəxsiyyətinin adının yer alması ölkəmizin UNESCO-da və ümumilikdə beynəlxalq miqyasda nüfuzunun daha bir göstəricisidir.

Xatırladaq ki, cari ilin noyabr ayında UNESCO səviyyəsində Azərbaycanda bağlı əlamətdar hadisələr baş verib. Lənkəran şəhəri UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib, Azərbaycan UNESCO-nun ic-



raiyyə Şurasına üzv seçilib, həmçinin ölkəmiz UNESCO-nun 41-ci Baş Konfransının Mədəniyyət Komissiyasına sədrlik edib. Fikrət Əmirovun və Hacı Zeynalabdin Tağıyevin yubileylərinin UNESCO proqramına salınması da bu əlamətdar hadisələrin davamıdır.



Dövlət Komitəsində görüş keçirildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov İsveçrənin "Senogles&Co" beynəlxalq konsaltinq şirkətinin nümayəndələri Cefri Senaqlıs, Elli Senaqlıs və Svetlana Ksenofonova ilə görüşüb.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin aradan qaldırılması məsələsini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Bu kateqoriyadan olan vətəndaşların yaşayış, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görülür.

Fuad Hüseynov həmçinin əlavə edib ki, indiyədək ölkəmizdə 300 mindən çox məcburi köçkünün yaşayış şəraiti yaxşılaşdırılıb, onlar üçün müasir standartlara cavab verən 116 qəsəbə salınıb. Məcburi köçkünlərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir, onlar vahid aylıq müavinət alır, təhsil, səhiyyə və bir sıra ictimai xidmətlər üzrə güzəştlərdən yararlanırlar.

Məcburi köçkünlərin sosial problemlərinin həlli, sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əhəmiyyətli tədbirlər görülüb, bunların icra edilməsi üçün ayrılan vəsait dövlət büdcəsi üçün böyük yüküdür.

Fuad Hüseynov Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğu ağır humanitar böhran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurulması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər vurulması ilə bağlı geniş məlumat verib.

Qonaqlara 44 günlük Vətən müharibəsi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə ətraflı şəkildə məlumat verilib.

Dövlət Başçısının da qeyd etdiyi kimi, Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlaması ilə bağlı ölkəmizə dəymiş ziyanın dəqiq müəyyənəşdirilməsi olduqca vacibdir. Bununla bağlı beynəlxalq məhkəmələrdə Ermənistanla qarşı iddianın qaldırılması, beynəlxalq məhkəmə yolu ilə təzminatın ödənilməsinə dair müvafiq addımların atılması nəzərdə tutulur.

Daha sonra vurğulanı ki, məcburi köçkünlər arasında sorğu keçirilib, onların mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq əzmindədir. Məcburi köçkünlərin həmin ərazilərdə dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür. Bərpa-quruculuq işlərinin sürətləndirilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışının başlanılması üçün ərazilərin minalardan təmizlənməsinin vacibliyi qeyd edilib.

Fuad Hüseynov qeyd edib ki, Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının geniş miqyasını, hətta hərbi təyinatı olmayan torpaqları da minalayıb. İndiyədək Ermənistan minalanmış xəritələri tam olaraq təhvil verməkdən imtina etməklə, fundamental insan haqlarını, xüsusilə insanların yaşamaq hüququnu kobud şəkildə pozur. Dövlət Komitəsinin sədr müavini vurğulayıb ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan Ermənistandan azad edilmiş ərazilərin minalardan sürətli, təhlükəsiz və effektiv təmizlənməsinə imkan verəcək zəruri tədbirləri görməyi tələb edib. Məhkəmə Ermənistandan Azərbaycan ərazilərini minalamaqla və ya minalanmasına kömək etməklə azərbaycanlıların həyatının təhlükəyə atılmasını dərhal dayandırmağı tələb etməlidir.

Cefri Senaqlıs səmimi qəbula görə təşəkkür edib, Vətən müharibəsində qələbə münasibətilə təbriklərini çatdırıb. O, işğaldan azad olmuş ərazilərə səfər etdiyini, dağıdılmış evləri, əraziləri görməkdən çox məyus olduğunu bildirib. İşğaldan azad olmuş ərazilərin Azərbaycan dövləti tərəfindən qısa müddət ərzində yenidən bərpa ediləcəyinə inandığını və işğal nəticəsində dəymiş ziyanın müəyyənəşdirilməsinin vacib olduğunu qeyd edib.

Görüşdə, Xarici İşlər Nazirliyinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, "Baker Tili Azərbaycan" şirkətinin nümayəndələri iştirak ediblər. Qonaqlar Dövlət Komitəsinə dolğun şəkildə məlumat verdiyinə görə təşəkkür edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Yola salmaq üzrə olduğu-muz həftə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla bağlı ilginclik məlumat yayıldı. Həmin məlumatda bildirilir ki, icra başçısının oğlu Elşən Babaşov 275 min dollar (450 min manat) dəyərində olan avtomobilinin dövlət nömrə nişanını dəyişib.

İddialara görə, "Mercedes Benz G-63 AMG" markalı maşının 10-LL-077 nömrə nişanını 77-LL-077 ilə əvəzləyib. Həmin nömrə nişanı Elşən Babaşovun öz adına qeydiyyatdan keçirilib.

İddialara görə, yeni nömrə nişanının qiyməti kifayət qədər bahadır. Bəziləri bir neçə on min manatdan, bəziləri isə hətta təxminən 100 min manat civarında bir rəqəmdən bəhs edirlər.

Xatırladaq ki, Elşən Babaşov Dövlət Vergi orqanında

milyon manatlıq avtomobil alması, gah da bahalı nömrə nişanı ilə gündəmə gəlməsi ya onun cəsarətliyiindən, ya da arxayınlığından irəli gəlir. Çünki iki ilə yaxın müddətdə xeyli rayon rəhbərinin həbs olunması icra başçılarının əksəriyyətində təlaş yaradıb. Bu səbəbdən də onlar adlarının neqativ mənada hallanmasından narahatlıq keçirir, bəzələrində qalmaqallı məlumatların yayılmaması üçün xüsusi səy göstərirlər.

Belə şəraitdə Rəcəb müəllimin son zamanlar mətbuatda özü haqda ictimai rezonans doğuracaq xəbərlərə səssiz qalması doğrudan da düşündürücüdür. Üstəlik, ayrı-ayrı KİV-lər mövzu ilə bağlı nəinki Rəcəb müəllimdən, hətta Qazax Rayon İcra Hakimiyyətindən də hər hansı mövqə öyrənmə bilmədiklərindən şikayətlənirlər. Halbuki deyilən

ötüşmək üçün istifadə etdiyini bilməyən varmı?!

Ümumiyyətlə isə belə görünür, biz vəzifəli şəxslərin lüks həyatı barədə xəbərləri hələ uzun müddət oxumalı olacağıq. Halbuki ən azından 44 günlük Vətən müharibəsindən sonra cəmiyyətdə belə bir gözəllik var idi ki, məmurlar yalnız vətəndaşla, media ilə münasibətlərinə deyil, eyni zamanda öz fəaliyyətlərinə, davranışlarına da fərqli prizmadan yanaşacaq, dəbdəbədə, təntənədən uzaq işlərdən, əməllərdən uzaq dayanacaqlar.

Hərçənd sosioloq Əhməd Qəşəmoğlunun yerli media orqanlarından birinə dedi ki: "Bir cəmiyyətdə əgər maddi dəyərlər mənəvi dəyərləri üstələyirsə, orada ciddi problemlər ortaya çıxır. Mənəvi dəyərlər öndədirsə, cəmiyyət özü-özünü tənzimləyir. Ölkədə müharibə şəraitindən

Məmur övladlarının milyonluq oyuncaq sevgisi...

İcra başçısının oğlunun yarım milyonluq maşını hansı həqiqəti ortaya çıxardı?



müfəttişdir.

Onu da deyək ki, Rəcəb Babaşov oğluna 275 min dollar (450 min manat) dəyərində olan avtomobil alması barədə ilk dəfə ötən ilin mayında "Unikal.org" saytı məlumat yayıb. Maraqlıdır ki, nə həmin vaxt bu xəbər təzkib edilib, nə də indi nömrə nişanının dəyişdirilməsi barədə iddialara münasibət bildirilib.

Bu isə hər iki məlumatda həqiqət payının yüksək olmasından xəbər verir.

Sosial şəbəkələrdə sözügedən mövzu ilə bağlı müzakirələrdə isə maraqlı fikirlər səsləndirilir. Bir çoxlarının fikrincə, son illərdə bir sıra icra başçılarının antikorrupsiya əməliyyatları nəticəsində saxlanıldığı şəraitdə Qazax rayon icra hakimiyyətinin başçısının gah təxminən yarım

lərə, yazılanlara reaksiya verməklə cəmiyyətin məsələyə dair kəskin fikirlərini yumşaltmaq mümkündür. Lakin qərəbdir ki, həm məmur ata, həm də onun məmur oğlu buna ehtiyac duymurlar.

Haşiyyə: bizim vəzifəli şəxslərin "milyonluq oyuncaqlara" - dəyəri bir neçə yüz min manatla ifadə olunan lüks avtomobillərə sevgisi yeni xəbər deyil. Yaxın tariximizdə belə avtomobillərlə hətta ağır qəza törədən məmur övladları da bəs deyincədir. Görünən odur ki, həmin "sevgi" bütün bu olanlardan sonra da azalmayıb, yenə də davam etməkdədir. Ərəb şahzadələrinin sevimli oyuncağı kimi tanınan "Gelandewagen"lərdən bizdə bəzi məmur balalarının Bakı küçələrində bir-birləri ilə

asılı olmayaraq çalışmaq lazımdır ki, cəmiyyətdə mənəvi dəyərlər öndə olsun. Bu mənada dövlət məmurları cəmiyyətə nümunə olmalıdır. Onlar əllərinə pul düşən kimi özlərini maddi baxımdan nümayiş etdirirlərsə, deməli ölkənin tərəqqisinə zərbə vururlar. Hazırda ölkədə, cəmiyyətdə həssas dönmədir. Bu kimi nömrə, maşın nümayiş olunan zaman da cəmiyyətdə mənəvi aşınma baş verir. Bu, xalqa, ölkəyə qarşı olan işdir. Belə məsələləri çox mənfi qarşılayıram. Xalq olaraq bu cür hallarla mübarizə aparmalıyıq. İnsanlar mənəviyyat uğrunda bir-birlərlə yarışmalıdır...".

Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur!

İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

"Böyük Qayıdış"ı necə tezlaşdirək?

Fikrət Yusifov: "Lakin biz təkcə türk şirkətləri ilə kifayətlənməməliyik, beynəlxalq maliyyə qurumlarını, özəl fondları, digər xarici investorları da ölkəmizə dəvət etməliyik"

Məlum olduğu kimi Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait nəzərdə tutulub. Hazırda işğaldan azad olunmuş Qarabağda minaların təmizlənməsi ilə paralel olaraq, dağıdılmış ərazilərin bərpası istiqamətində işlər də aparılır.

Bununla paralel olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə "Qarabağ Dirçəliş Fondu" yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. Bir sıra dost ölkələr - Türkiyə, Pakistan, İsrail, Macarıstan, İran, İtaliya, Böyük Britaniya və s. işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində iştirak etmək arzusunda olduqlarını bildiriblər. Azərbaycan dövləti də dost ölkələrlə bu sahədə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Bəs görəsən Qarabağın bərpası prosesinə beynəlxalq maliyyə qurumlarının, xarici investorların cəlb edilməsi üçün daha hansı addımların atılmasına ehtiyac var?

İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov deyir ki, bu istiqamətdə sistemli iş aparmaq lazımdır: "Hesab edirəm ki, bununla bağlı xüsusi qurum təsis edilməlidir. Həmin quruma hökumətin rəhbər şəxslərindən təyinat olunmalıdır. Bu təyinat ya Baş Nazir, ya da Baş Nazirin birinci müavini səviyyəsində olmalıdır. Həmin təşkilat beynəlxalq qurumlarla mütəmadi iş aparmalı, reallıqları təq-



dim etməli, müraciət edərək ölkəyə dəvət etməlidirlər. Yəni, bu işi hərəkətə gətirmək lazımdır. Bilirsiniz, cənab Prezident Dünya Bankının nümayəndələrini qəbul edərkən görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olundu. Bu çox yaxşı haldır. Azərbaycanın Dünya Bankı ilə uzun illərə dayanan əməkdaşlığı var. Dünya Bankının bütün strukturları ilə Azərbaycan işləyir və Dünya Bankı Azərbaycanı yaxından tanıyır. Amma digər qurumlar, digər investorlar var ki, onlarla iş aparmaq lazımdır, onlara həqiqəti çatdırmaq vacibdir. Bunu da pərakəndə deyil, sistemli formada, müəyyən ardıcılıqla aparmaq lazımdır. Tutaq ki, hansı qurumlar bərpa işlərinə cəlb edilə bilər, mövcud potensial müəyyənləşdirilməlidir, həmin qurumlara təkliflər təqdim edilməlidir və s. Təqdim olunan təkliflər daha cəlbedici, daha diqqətçəkən olmalıdır. Biz gözləməməliyik ki, kimsə gəlib bizə təklif versin. Düzdür, türk şirkətləri hazırda bərpa prosesində iştirak edirlər. Onlar gəldilər, çünki bizim qardaşlarımızdır, biz müharibə dövründə də yan-yanı idik və Qələbəmizin əldə olunmasında da çox böyük payları var. Lakin biz təkcə türk şirkətləri ilə kifayətlənməməliyik, beynəlxalq maliyyə qurumlarını, özəl fondları, digər xarici investorları da ölkəmizə dəvət etməliyik. Çox təəssüf ki, Azərbaycanda bir çox məsələlər pərakəndə şəkildə idarə olunduğ-

undan müsbət nəticə əldə edə bilmirik. Elə götürək, Rusiyada yaşayan azərbaycanlı iş adamlarını. Rusiyada yaşayan imkanlı həmyerlilərimiz arasında qəlbə vətənlə döyünənlər çoxdur və dövlətə maddi dəstəklə bağlı onlar arasında təşkilatçılıq işi aparılmalıdır. Bizim probleminiz bütün bu işləri təşkil edəcək səviyyədə idarəçiliyin olmamasıdır, pərakəndəliyin olmasıdır".

Ekspert deyir ki, Azərbaycanda hər hansı bir problem yarandığı zaman xaricdəki iş adamlarının bir araya gətirilməsi, yardım kampaniyasının təşkil edilməsi üçün iş aparılmır: "İmkanlar böyükdür, bizim nəinki tanınan, hətta elan olunmamış, gəlirləri bəyan edilməmiş milyarderlərimiz var. Onlar üçün Qarabağın işğaldan azad edilmiş ərazilərinin bərpasına bir neçə milyon vəsait ayırmaq heç bir problem deyil. Bu işləri lap

öz adları ilə görə bilərlər. Qoy bir regionun bərpası hansısa bir iş adamının adı ilə bağlı olsun, onun adına yazılsın. Bunu təşkil etmək lazımdır, bizim bu istiqamətdə iş aparacaq qurumlarımız təkmil deyil. Bizdə ayrı-ayrı iş adamları müəyyən yardımlar etsə də, belə bir təşkilatçılıq yoxdur. Lakin mən əminliklə deyirəm ki, xaricdəki iş adamlarımız belə bir çağırışa məmnuniyyətlə qoşularlar və azad edilən rayonlarımızın bərpası üçün milyardlarla dollar vəsait yığılar".

Qeyd edək ki, prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib ki, azad olunmuş ərazilərin yenidən qurulmasına yalnız bu il üçün 1 milyard 300 milyon dollar həcmində vəsait ayrılıb. "Dəfələrlə dediyim kimi, bu işdə bizim əsas rəqibimiz zəmandır. Biz minalardan təmizləmə işini özümüz həyata keçiririk. Biz Minatəmizləmə Agentliyimizin heyətini artırıb. Bu prosesdə iştirak edən hərbiçilərimizin də sayı artırılıb. Lakin bu, vaxt tələb edir. Bununla belə, minaları təmizlədiyimiz yerlərə gəldikdə, biz mülki əhali üçün artıq qəsəbələri, şəhərləri və kəndləri tikməyə başlamışıq. Birinci gördüyümüz iş tələbatların və infrastrukturun tam nəzərdən keçirilməsi oldu. Elektrik enerjisi infrastrukturunu bu ilin sonuna, yəni bir neçə aydan sonra tam hazır olacaq. Eyni zamanda, yollara və su təchizatına aid olan məsələlər də vacibdir. Biz artıq bir neçə ay əvvəl pilot layihə olaraq kəndlərdən birinə sərmayə qoymağa başlamışıq və ola bilsin, bu ilin sonuna və ya gələn ilin əvvəlinə həmin kənd ilk sakinləri qəbul edə biləcək. Bu proses artıq gedir. Bütün şəhərlər üçün baş planlar hazırlayıb. Sonra isə kəndlər üçün bunu edəcəyik. Azad olunmuş ərazilərin yenidən qurulmasına yalnız bu il üçün 1 milyard 300 milyon dollar həcmində vəsait ayırmışıq. Beləliklə, bunun başlamasının dəqiq vaxtını söyləmək çətindir. Lakin, proses mərhələli şəkildə başlayacaq. Qeyd etdiyim kimi, birinci mərhələ bir neçə ay davam edəcək".

Gülayə Mecid



"Meliorasiya və Su Təsərrüfatı" ASC kanalların su limitlərini təsdiq etdi

Suvarma mövsümünün başa çatmasına baxmayaraq, Göygöl Suvarma Sistemləri İdarəsi işlərini davam etdirir. 2021-ci ilin 10 ayı ərzində suvarmanı tələb olunan səviyyədə həyata keçirmək üçün idarə tərəfindən tədbirlər planına uyğun olaraq işlər yerinə yetirilib. Belə ki, kənd təsərrüfatı bitkilərinin suvarılmasını həyata keçirmək məqsədilə kanalların su limitləri təsdiq edilib, dövlət təsərrüfatlarının, fermerlərin, digər sudan istifadə edən qurumların və şəxslərin suya olan tələbatını təmin etmək üçün lazım olan bütün işlər görüldü.

"Unikal" xəbər verir ki, Suvarma Sistemləri İdarəsi tərəfindən Göygöl rayon ərazisində 12510 hektar suvarılan sahələrdə kənd təsərrüfatı bitkilərinin suvarılması həyata keçirilib. İdarənin balansında olan meliorasiya və irriqasiya sistemlərinin normal saxlanması və qəzasız fəaliyyəti təmin edilib. Kanallarda lildən təmizlənmə üzrə mexanizmlərlə 472 min kubmetr həcmində təmizləmə işi görüldü. 36 ədəd hidrotexniki qurğu, 21 ədəd hidropost cari təmir edilib, boru xəttində 3,5 kilometr uzunluğunda cari təmir işləri aparılıb. Mənbəyini Gəncə çayından götürən, uzunluğu 17,5 kilometr, sukeçirmə qabiliyyəti 3,5 kubmetr olan və 1750 hektar əkin sahəsinin suvarılmasında istifadə edilən Xan arxı kanalının 2100 paqonmetr hissəsi beton üzlüyə alınıb. Hazırda kanalın çiyin hissəsində hamarlaşdırma işləri aparılır.

Rayon ərazisində sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində də müvafiq işlər görüldü. Sel və daşqınların qarşısını almaq üçün Gəncə çay, Kürək çay, Qoşqar çayların məcraları təmizlənir, Nadel, Mollaosman, Qızılcə və Bəhrəmbağ arxlarının və kanalların dəhneləri şitlər, beton bloklar və digər vasitələrlə möhkəmləndirilib. Artıq 32,5 min kubmetr həcmində çay məcrasında təmizləmə işləri görüldü. Bunlarla yanaşı, rayon ərazisində olan nasos stansiyalarının fasiləsiz iş rejimini bərpa etmək üçün tələb olunan tədbirlər də görüldü. Çaylı nasos stansiyasında nasosun suötürmə qabiliyyətini artırmaq üçün 1 ədəd nasos və 315 kv-luq elektrik mühərriki yenilənərək nasos stansiyasının iş rejimi bərpa edilib. Həmçinin digər nasos stansiyalarında da cari təmir işləri aparılır. Hazırda rayon ərazisində suvarılan ərazinin 4880 hektarı subartezian quyuları vasitəsilə suvarılır. Bu sahədə də mütəmadi işlər həyata keçirilir, yeni quyular qazılır. Yeni subartezian quyuları hərəsində 1 ədəd olmaqla, Balçılı, Nadil, Səmədi kəndlərində, 2 ədədi isə Quşqara kəndində qazılacaq. Görülən işlər sayəsində və Prezidentin sərəncamı əsasında qazılacaq yeni subartezian quyuları istifadəyə verildikdən sonra növbəti suvarma mövsümündə fermer və sakinlərə məxsus sahələrin suvarılması daha da yaxşılaşacaq.



İstanbulun Baş prokuroru Füzuli və Şuşada olub

Türkiyənin İstanbul şəhər Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib. Noyabrın 24-də nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonuna səfər ediblər.

Qonaqlar öncə İkinci Qarabağ müharibəsində Qələbəmizin daha bir rəmzi hesab edilən Azərbaycan Ordusunun çətin relyef şəraitində irəlilədiyi Zəfər yolu ilə tanış olub, türk şirkətlərinin də inşasında yaxından iştirak etdiyi yolun strateji əhəmiyyəti qeyd ediblər.

Daha sonra, nümayəndə heyəti "Qarabağın hava qapısı" hesab olunan Füzuli Beynəlxalq Hava Limanı ilə yaxından tanış olub, qonaqlara bütün müasir tələblərə cavab verən aeroportda yaradılan şərait barədə geniş məlumat verilib. Qonaqlar həmçinin, Füzuli şəhərinin təməl daşının qoyulduğu ərazi ilə tanış olmuş, aparılan abadlıq-quruculuq işlərinin əsas hədəfinin "Böyük Qayıdış"a hazırlaşan ərazilərdə keçmiş məcburi köçkünlər üçün yüksək yaşayış şəraitinin yaradılması diqqətə çatdırılıb.

İşğala qədər Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Füzulidə ermənilərin yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıtdıqları, salamat tikili saxlamadıqları qeyd edilib. Qonaqlar yol boyu düşmənin viran qoyduğu məkanların, insanlığı dəhşətə gətirən erməni vandalizminin şahidi olublar.

Daha sonra nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edib. Qonaqlara Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş mədəniyyət bəşiyimiz Şuşa şəhərində dövlət başçısının tapşırığı ilə həyata keçirilən genişmiqyaslı təmir-bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, müstəsna mənəvi dəyərə malik olması səbəbindən Şuşada aparılan yenidənqurma işlərinə xüsusi qayğı və həssaslıqla yanaşılmış, qısa zaman kəsiyində şəhər ərazisində zəruri infrastruktur layihələri icra edilməklə yanaşı tarixi, mədəni və dini abidələrin bərpası istiqamətində işlər aparılıb.

Qonaqlar ilk öncə Ümummilli Lider Heydər Əliyevin müdaxiləsi ilə qorunub saxlanmış, erməni vandalizminin vəhşi xislətinin daha bir sübutu olan görkəmli sənət xadimləri - Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini ziyarət ediblər. Daha sonra, qonaqlar iki qardaş ölkə üçün mühüm tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsinin imzalandığı ərazidə olublar. Cıdır düzünü ziyarət edən qonaqlara heyrətamiz mənzərəyə malik ərazinin şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, çövkən oyunları, Novruz və digər el şənliklərinin keçirildiyi seyrəngahı olduğu bildirilib. Nümayəndə heyəti sonra bütün digər tarixi abidələrimiz kimi erməni vandalizminə məruz qalmış və işğal bitdikdən sonra ölkə başçısının rəhbərliyi ilə əvvəlki görkəmində tam bərpa edilmiş Vaqifin məqbərəsini, həmçinin tarixi Qala divarlarını, Yuxarı Gövhərağa məscidini, Azərbaycan vokal sənətinin banisi Bülbülün ev muzeyini ziyarət etmişlər.

Qonaqlar qısa vaxtda görülmüş genişmiqyaslı işlərin onlarda böyük təəssürat yaratdığını, Türkiyənin Vətən müharibəsində ölkəmizə göstərdiyi mənəvi-siyasi dəstəyin davamı olaraq quruculuq işlərində də qardaş ölkənin yaxından iştirakının önəmini vurğulayıblar. İstanbul şəhər Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.

Türkiyə iqtisadiyyatında lirənin ABŞ dollarına nəzərən ucuzlaşması fonunda müşahidə olunan proseslər ciddi narahatlıq doğurur. Çünki vəziyyət kifayət qədər ağırdır. Neçə illərdir, ardıcıl yüksək iqtisadi yüksəliş nümayiş etdirən qardaş ölkədə hazırda vəziyyət durğunluq kimi deyil, sanki məhz bataqlığa doğru istiqamətlənmə kimi qiymətləndirilir.

Lirənin xarici valyutalara nəzərən ucuzlaşması vaxtaşırı baş verib. Lakin bütün bunlar müəyyən zaman çərçivəsində ortaya çıxdıqdan sonra proses sənəyib, lirə dəyərəcə sabitlik əldə edərək, əksinə, möhkəmlənib. Budəfəki dəyər itirmə prosesi isə heç də 1 dolların 13 TL-dən baha olması ilə deyil, ucuzlaşmanın həm uzun müddətdir davam etməsi, həm əvvəlkilərdən daha sürətli xarakter daşması və getdikcə dərinləşməyə meyl etməsi, həm də ümumiyyətlə,

Türkiyədə ölkəyə xarici valyuta gətirən əsas sahələrdən biri turizm idi. Türkiyə turizm sahəsində dünyanın ən tanınmış ölkələrindən sayılırdı. Pandemiya ən böyük zərbəni hər yerdə məhz turizm sektoruna vurdu. Odur ki, Ankaranın bu sahədə pandemiya qədərki vəziyyətə tam qayıtması üçün azı 2023-cü ilədək vaxt lazımdır.

Üçüncüsü, pandemiya sonrası bütün ölkələrdə və dünya bazarlarında qiymətlər yüksəlib. Enerji daşıyıcıları bahalaşmış, ərzaq məhsulları qalxıb, demək olar, bütün digər növ məhsullar üzrə təklifin tələbi ödəyə bilməməsi situasiyası yaranıb. Bu isə zəncirvari reaksiya yolu ilə həm idxalı, həm də yerli istehsalı bahalaşdırıb və bahalaşdırmaqda da davam edir. Nəticədə inflyasiyaya əlavə təsir və təzyiqlər yaranıb.

Neft bahalaşmış, qaz bahalaşmış, - Ankaranın valyuta xərcləri xeyli yüksəlib. Bu da biznes dairələrinin iş-

Milli pul vahidini dəyərdən salmaq yolu ilə iqtisadi aktivliyi yüksəltmək və ixracı genişləndirmək metodu bu şəraitdə əsla effekt verə bilməz və vermir də. Bunu, türk məhsullarının qiymətlərinin heç də aşağı düşməməsi faktı da sübut etməkdədir. İstehsalda maya dəyəri qalxdığı halda bu, necə baş verə bilər?!

Təkrar edirəm, bahalaşma bütün dünyada, global iqtisadiyyatda müşahidə edilir. ABŞ valyutası global miqyasda möhkəmlənir. Ümumiyyətlə, neft bahadırsa bu, həm də dolların möhkəmləndiyi deməkdir. Əgər dollar hər yerdə möhkəmləndirsə, təcrid edilmiş bir şəkildə bu və ya digər ölkədə Amerika valyutasını necə ucuzlaşdırmaq olar, görəsən? Belə şəraitdə adətən, milli pul vahidinin dəyərini qorumaq məqsədilə pul-kredit siyasətini sərtləşdirirlər, yumşaltmırlar.

Odur ki, hesab edirəm, Türkiyə hökuməti tezliklə ölkənin valyuta gəlirlərinə diqqət yetirməli, ixracın ümu-

Lirə böhranı: Türkiyənin səhvi nədədir? - TƏHLİL

Mərkəzi Bankın addımlarında heç bir məntiq tapmaq olmur



nəzarətdən çıxma qorxusu yaratması ilə seçilir.

Səbəb nədir? Lirə nədən belə ucuzlaşır? Bu tendensiya nə vaxta qədər davam edə bilər?

Lirə ən birinci ona görə ucuzlaşır ki, Türkiyə iqtisadiyyatına hələ pandemiya öncə təzyiqlər var idi. Qərbin bu təzyiqləri Ankara ilə siyasi münasibətlərinə görə yarandıqından, artıq 5 ildir davam edir. 5 ildir ki, ölkəyə xarici kapital axını, yəni investisiya əvvəlki illərlə müqayisədə demək olar, sıfır vəziyyətinə düşüb. İndiki şəraitdə isə xarici investisiyalardan ümumiyyətlə, söhbət gedə bilməz.

İkincisi, pandemiya şəraitinin bütün dünya ölkələrinin iqtisadiyyatlarına vurduğu zərbə bəllidir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da etiraf edir ki, bütün sahələrdə epidemiya çox dərin hiss edilmişdir. Bir sıra iqtisadi fəaliyyət sahələri qapanma və məhdudlaşdırma məruz qaldı, nəticədə iqtisadi fəallıq məcburən çərçivəyə salındı.

Bütün bunların vurduğu zərbələrdən birdən-birə qurtulmaq mümkündürmü?! Xeyr. Məsələn,

lirəni daraldıb, risklərini artırıb və sair... Belə şəraitdə hər bir ağıllı sahibkar adətən gözləmə mövqeyi seçir və özünü siqortamaq tədbirləri haqda düşünür.

Bu siyahını bir az da uzatmaq olar. Hələ, dövlətin xaricə borc öhdəlikləri üzrə ödənişlərini demirəm. Axı bu da ölkədən valyuta çıxmasına səbəb olur.

Ancaq çox qəribədir ki, belə bir fonda Türkiyə Mərkəzi Bankı uçot dərəcəsinə aşağı salır - ucuz pul-kredit siyasəti yürütməklə, pul təklifini daha da yumşaltmaq siyasəti həyata keçirir. Odur ki, lirənin real olaraq kəskin şəkildə ucuzlaşmasının obyektiv səbəbləri aydın görüldüyü halda, hökumətin, xüsusən də müvafiq situasiyaya görə cavabdehlik daşıyan Mərkəzi Bankın vəziyyəti nəzarətə götürmək əvəzinə "odun üzərinə benzin tökmək" mövqeyi çox ciddi təəccüb doğurur. Belə şəraitdə pulun dəyərini hökumət siyasətilə daha da ucuzlaşdırmaq hansı məntiqə sığır - aydın deyil. Bu, təzyiqli kəskin şəkildə aşağı düşən pasientə müalicə məqsədilə əlavə olaraq təzyiqləndirici dərman verməyə bənzəyir.

mən genişlənməsinin qayğısına qalmaqdan, ən çox dollar gətirən məhsul və xidmətlər üzrə müvafiq stimullaşdırıcı addımlar atmaqla, onların əl-qolunu buxovdan açmalıdır. Bu zaman ölkəyə idxal da nəzarətə götürülməli, valyuta axını mümkün istiqamətlərdə məhdudlaşdırılmalıdır.

Yeri gəlmişkən, belə şəraitdə ucuz pul-kredit siyasəti nəticəsində həm də dolların ölkədən kənara axını üçün zəmin yaranır. Belə ki, adətən, bilavasitə lirə ilə bağlı yaranan anoloji situasiyalarda sahibkarlarda və biznes dairələrində təşəkkül tapan qeyri-müəyyənlik onlarda dollara tələbi artırır və xarici valyutaya bir təhlükəsizlik yastığı kimi yanaşma xüsusiyyəti yaradır. Sözlən qısa, vəziyyət kifayət qədər təhlükəlidir.

Lirənin məzənnəsi "ox yayından çıxmamış" dərhal sabitləşməlidir. Yoxsa, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi qurumların Ankara üzərinə çoxdan bəridir atdıqları qarmaq bir gün istər-istəməz qardaş ölkə hökumətinin boğazına keçəcək.

Pərviz Heydərov

Azad edilmiş ərazilərin topoqrafik xəritələri hazırlanır



Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İcra Qrupun növbəti iclası keçirilib.

"Unikal"ın məlumatına görə, iclasda Azərbaycan Respublikası Prezidentinin Şuşa və Ağdam nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Energetika, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Turizm Agentliyinin, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.

İclasda ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks

monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi məqsədilə aparılan monitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib.

İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın layihələndirmə və planlaşdırma ehtiyaclarının təmin olunması üçün topoqrafik xəritələrin hazırlanması işləri aparılmışdır, eləcə də bu rayonlarda yerli tikinti və inşaat materialları ehtiyatları qiymətləndirilmiş, bərpa-quruculuq işlərində istifadə üçün təklif edilib.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı meşə fondunun bərpasını nəzərdə tutan "2022-2026-cı illər üzrə Meşə Fondunun Bərpası Proqramı" haqqında qrup üzvlərinə məlumat verilmişdir.

Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi ilə əmək-

daşlıq çərçivəsində işğaldan azad edilmiş ərazilərdə meşə fondunun bərpası ilə əlaqədar Cəbrayıl şəhərinin yaxınlığında hər biri 20 hektar olmaqla payız əkini mövsümündə qapalı kök sistemli tingliyin və "Dostluq meşəsi"nin salınması, "Təlim mərkəzi"nin yaradılması işlərinə başlanılmışdır. Sözügedən tinglik müəssisəsinin yaradılması bu ərazilərdə meşəbərpa tədbirlərinin həyata keçirilməsinə böyük təkan verəcək.

"İşğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası" Konsepsiyası haqqında Energetika Nazirliyi tərəfindən məlumat verilmişdir. Yaşıl Enerji Zonası Konsepsiyası çərçivəsində bərpa olunan enerji mənbələri potensialından maksimum istifadə, enerji təchizatı ssenariləri, habelə müxtəlif ssenarilər üzrə günəş panelləri, günəş kollektorları, istilik nasosları və digər enerji səmərəli və yaşıl texnologiyaların tətbiqi variantlarına dair yanaşmalar təqdim edilir. Bundan əlavə küçələrin işıqlandırılmasında, ictimai binaların enerji təchizatında yaşıl texnologiyalardan istifadə, habelə müxtəlif fəaliyyət sahələrində enerji səmərəli innovativ yanaşmaların tətbiqi imkanları haqqında məlumat verilib.

Görüşdə həmçinin işğaldan azad edilmiş ərazilərdə tullantıların idarə olunmasının planlaşdırılması və bununla əlaqədar digər işçi qrupları ilə aparılan müzakirələr haqqında qrup üzvlərinə məlumat verilib.

Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.

Kəlbəcər rayonu su ilə təmin olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq "Azərsu" Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində işləri davam etdirir.

"Unikal" xəbər verir ki, bu barədə Səhmdar Cəmiyyət məlumat yayıb.

Bildirilir ki, işğaldan azad olunmuş Kəlbəcər rayonunda "Azərsu" tərəfindən təxirəsalınmaz tədbirlər görülməklə şəhərə suyun verilməsi, hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Kəlbəcər rayonu işğaldan azad olunduqdan sonra operativ şəkildə rayon mərkəzinin içməli su təchizatı sistemlərinin bərpasına başlanılıb. Rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən şəxsi heyətin, eləcə də tikinti-quraşdırma işlərinə cəlb olunmuş mülki əhəlinin dayanıqlı içməli su təminatı məqsədilə Kəlbəcərdə fasiləsiz xidmət təşkil olunub, su mənbələri, magistral kəmərlər və anbarlarda lazımı işlər görüldü.

Kəlbəcər rayonundakı içməli su mənbələri işğal dövründə istifadəyə yararsız vəziyyətə salındığından qısa müddətdə Zvel və Qaraxaç çaylarının birləşdiyi nöqtədə suqəbulədiçi qurğular quraşdırılıb və içməli su mənbəyi kimi istifadəsinə başlanılıb. Su mənbəyindən Kəlbəcər şəhərinə çəkilmiş mövcud 27 km uzunluğunda 220 mm diametrli polad magistral su kəmərinin 96 nöqtəsində qəzalılıq hissələr təmir edilib və şəhərə suyun verilməsi təmin olunub. "Azərsu" ASC-nin 7 nömrəli Regional Sukanal İdarəsinin əməkdaşları tərəfindən ötən müddətdə ümumi tutumu 116 kubmetr olan 4 su anbarı yuyularaq dezinfeksiya edilib. Kəlbəcər şəhərində içməli su şəbəkəsinin qəzalılıq hissələrində təmir-bərpa işləri görüldü. Su təchizatı sistemində aparılan bərpa işlərindən sonra ərazidəki mülki və hərbi obyektlər dayanıqlı içməli su ilə təmin olunub. İndiyədək Kəlbəcər şəhərində 28 hərbi və mülki obyekt, 40-dək fərdi yaşayış evi içməli su ilə təmin edilib.

Kəlbəcər rayonunda xidmətin keyfiyyətinin yüksəldilməsi və işçilərin əmək şəraitinin yaxşılaşdırılması məqsədilə yararsız tikililərdən biri təmir olunaraq istifadəyə verilib.

Qeyd edək ki, "Azərsu" ASC tərəfindən Kəlbəcər rayonu ilə yanaşı Şuşa şəhəri, Hadrut, Talış və Suqovuşan qəsəbələrində də fasiləsiz xidmət təşkil olunub. Hadrut qəsəbəsində yaradılmış xidmət sahəsi Cəbrayıl, Füzuli, Zəngilan rayonlarına, Kəlbəcər Sukanal Sahəsi isə Laçın rayonuna da xidmət göstərir.

Ağdaşda çörək sexində nöqsanlar aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan "Unikal"a verilən məlumata görə, agentliyin Bərdə regional bölməsinin əməkdaşları tərəfindən Ağdaş rayonu, Məşəd kəndində fəaliyyət göstərən fiziki şəxs Qocayev Rəhiv Tofiq oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib. Belə ki, müəssisədə suyun filtdən keçmədən birbaşa istehsal prosesində istifadə olunduğu, istehsal sahəsində döşəmənin təmizliyinin pozulduğu, divar və tavanın, elektrik sobasının divar və qapaqlarının sanitariya norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinfeksiya, deratizasiya işlərinin vaxtılı-vaxtında aparılmadığı, işçi heyətin dövrü tibbi müayinədən keçirilmədiyini məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.

AQTA əhəlinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını bundan sonra da qətiyyətlə alınacaqdır.

Tanrıdan gələn Vətən sevgisi

Elməddin Məmməd oğlu Talibovun Vətənə olan sevgisi uşaqlıqdan dünyaya gəldiyi Yardımlı rayonu, Şıxlar kəndinin camaatına bəlli idi. 2015-ci ildə Elməddin orta təhsilini başa vuranda həyat eşqi, qurub-yaratmaq amalı onu bir daha elin gözündə ucaldı. Müstəqil həyata qədəm qoyanda ömrünün mənasını Vətənə, xalqına təmənnəsiz xidmətdə görən qəlbi sevdalı gənc düşmən tərəfindən işğal olmuş əzəli yurd yerimiz Qarabağın taleyini çox düşündür. Odur ki, İkinci Qarabağ müharibəsi başlanan günü Elməddin könüllü döyüşən cəbhəyə gədir, Vətən naminə canını fəda etməklə 22 yaşında əbədiyyətə qovuşur.

Elməddinin ömrü qısa olsa da, o Vətən üçün yaşanıb. 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni faşistlərin tapdağından azad olması uğrunda gedən qızğın döyüşlərdə əsl tarix yazıbdır. Zəfərimizin qazanmasında düz 43 gün ən qaynar nöqtələrdə ölüm-dirim savaşılarında yağışı qan qusdurur. Necə deyirlər, igid döyüşçü öz yurdunun sədaqətli, etibarlı oğlu olaraq işğal edilən Vətən torpağının hər qarışının, öldürülən hər bir soydaşımızın



qisasını düşməndən üreyincə alır. Uzun cəbhə yollarını keçir. Qələbəyə böyük ümid bəsləməklə döyüşlərə atılır, son nəfəsə qədər vuruşub işğalçı diğəllərdən qisas alacağına and içir. Hər qazanılan qələbəni isə ömrünün ən parlaq günü hesab edir. Son döyüşdə də Elməddinə güc verən Vətən sevgisi olur.


7 noyabrda Şuşada şəhadətə qovuşur Elməddin. Artıq Vətən torpaqlarının mənfur düşmən tapdağından azad olunmasına saatlar qalırdı. O günün sevincini yaşamaqla Elməddin sonuncu dəfə sinəsini Vətənə tuşlanan güllərə siper edir. Şərəfli

ölüm mərd igidi öz ağışına alsada, sevdalandığı Vətən yaşayır. Vətən üçün doğulan Elməddinin həyatda birinci istəyi elə bu idi. Beləcə halal sevgisindən yaranan müqəddəslik zirvəsindən boylanmaq xoşbəxtliyi Elməddinin tale yazısı olur...

Yardımlının igid oğlu Elməddin Talibov ölümündən sonra "Vətən uğrunda", "İgid döyüşçü" və Füzulinin, Şuşanın azad olunmasına görə medallarla təltif olunur.

Zəfər Orucoğlu, AJB üzvü





Mədəniyyət, yoxsa bədaviyyət?

O gün sosial şəbəkələrdən birində qarşıma maraqlı bir infoqrafika çıxdı. Onu iziylə gedib ABŞ-a aid Pyu Araşdırmalar Mərkəzinin 2018-ci ildə dərc etdiyi tədqiqata rast gəldim. Mərkəz 2015-2017-ci illərdə Qərbi, Mərkəzi və Şərqi Avropa ölkələrində - 34 ölkədə 18 yaşdan yuxarı 56 min respondent arasında silsilə sorğular keçirib və onların dini, milli və mədəni kimliklə bağlı məsələlərə münasibətini öyrənib. Mən gördüm infoqrafika sonuncu mövzuya bağlı sorğunun nəticələrinə həsr olunmuşdu. Aradan 3-4 il vaxt keçməsinə baxmayaraq, gətirilən rəqəmlərdə ciddi dəyişikliyin baş verdiyinə inanmıram. Odur ki...

Pyu Araşdırmalar Mərkəzi bizim qərb və şimal qonşularımızı tədqiqata cəlb eləsə də, bizi narahat etməyib. Görünür, azərbaycanlıları avropalı saymadığından. Bizdən başqa, türkiyəli qardaşlarımız da sözügedən sorğudan kənarda qalıblar. Hərçənd onlar bizə baxmış - coğrafi baxımdan olmasa da, siyasi baxımdan - avropalıdır. Nəse...

Müxtəlif ölkələrdən toplanmış sorğu nəticələrini tutuşdurarkən məlum olub ki, mədəniyyət şovinizmi - mədəni millətçilik daha çox Şərqi Avropa xalqlarına xasdır. İştirakçılara "Bizim insanlar ideal deyillər, amma bizim mədəniyyətimiz digərlərininkindən üstündür" fikrini bölüşüb-bölmüşmədikləri soruşulanda yunanların 89%-i təsdiq cavabı verib. Bu, ən yüksək göstəricidir.

Sonrakı yerlərdə bilirsinizmi kim qərar tutub? - Bizim qafqazlı qonşularımız! Gürcülərin 85%-i hesab edir ki, onların mədəniyyəti bütün başqa mədəniyyətlərdən üstündür. Ermənilərdə bu faiz bircə rəqəm azdır - 84%. Şimal qonşularımız bu üçündən bir xeyli təvazökardır - rusların 69%-i öz mədəniyyətlərini digər hamısından üstün bilir.

Rəyi soruşulan vətəndaşlarının ən azı 2/3-si mədəniyyət şovinisti olan qalan 4 ölkə Bolqarıstan (69%), Bosniya (68%), Rumıniya (66%) və Serbiyadır (65%). Qafqazlılarla balkanlıların bir oxşarlığı da bunda imiş!

Daha bir maraqlı nəticə bu tövr millətçiliyin var-dövlətə baxmamasıdır: Təsəvvür edin ki, kasıb moldavınların tən yarısı - eynilə zəngin isveçrəlilər kimi! - öz mədəniyyətlərini ən üstün mədəniyyət sayır.

47% italyan, 46% ingilis, 44% alman, 36% fransız - Avropanın sütunu olan xalqların yalnız bu nisbətə nümayəndəsi düşünür ki, onların mədəniyyətlərindən yaxşısı yoxdur. Həqiqətən də, bar verən ağac başını aşağı salar!

Avropada mədəniyyət millətçiliyinə ən az yoluxan xalqlar estonlar və... ispanlardır. Estonlar heç, onların 23%-ini haradasa anlamaq və hətta alqışlamaq olar, amma ispanların niyə cəmi-cümlətlən 20%-inin (!) ispan mədəniyyətini başqa xalqların mədəniyyətindən artıq bilməsini izah etmək çətinidir. Görünür, Servantes, Don Kixot və Sanço Panço olmaq üçün Qafqazda, Balkanda yox, Pireneydə doğulmaq lazım imiş!

Beləliklə, bəxtimizə Avropanın ən millətçi 4 xalqından üçü ilə qonşu olmaq düşüb. Ola bilər ki, bu yer etiraz doğura: Mədəniyyət millətçiliyi siyasi millətçilik, təcavüzkar millətçilik demək deyil ha!? - Demək deyil. Amma bütün məşhur siyasi və təcavüzkar millətçiliklər öz mədəniyyətini başqa mədəniyyətlərin fəvqündə görməkdən, nəticə olaraq özünü qonşundan artıq bilməkdən başlayıb!

Biz ki bunu az qala iki əsrdir görürük! Sözügedən sosioloji araşdırmada səslənməyən faizlər - öz mədəniyyətini digərininkindən üstün tutmayanların çoxu, bəlkə də, öz xalqlarının həqiqətdə ən mədəni insanlarıdır və bu dünyada mədəniyyətin bədaviyyətə, insanlığın vəhşiliyə uduzmadığı bütün hallar məhz onların xidmətidir.

Mədəniyyət millətçiliyi ifadəsi isə olsa-olsa oksimoronudur - yəni iki bir-birinə zidd anlayışın bir yerdə işlənməsi.

Seymur Şahbaz-zadə

Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin əməkdaşları qarşısındakı çıxışında ölkəsinin yaxın gələcək üçün xarici siyasətinin əsas prioritetlərini açıqlamışdı. Həmin prioritetlər arasında digər məsələlərlə yanaşı, post-sovet məkanı, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi xüsusi yer tutur. Çıxışın təhlilindən belə qənaətə gəlmək olar ki, Moskvanın xarici siyasəti uzunmüddətli strateji xarakter daşımaqdan daha çox, geosiyasi müstəvidə ortaya çıxan və Rusiyanın özü üçün təhlükə hesab etdiyi yeni tendensiyalarla mübarizəyə həsr olunub.

Ümumi götürsək, Rusiyanın xarici siyasətinin əsas mahiyyəti Qərblə mübarizəyə həsr olunub və siyasi-diplomatik gedişləri birbaşa, yaxud dolayı yolla Qərbdən gələn təhlükələrin dəf edilməsinə hesablanıb. Putin Qərbin Rusiya sərhədinin 20 km.-də hərbi manevrlər etməsindən narahat olduğunu açıq şəkildə dilə gətirib və bu manevrlərin onun ölkəsinə təhlükə yartmayacağına dair zəmanət

qaytarmaq siyasəti iflasa uğradı. Halbuki, həmin respublikaların əksəriyyəti ruslarla eyni etnik köklərə mənsub olmaqla yanaşı, eyni dini baxışlara da sahibdirlər. Rusiyanın illərdir yeritməyə çalışdığı "rus dünyası", "rus sivilizasiyası", "rus ruhu", "slavyan qardaşlığı", "provoslav birliyi" kimi ideoloji integrativ təbliğat mexanizmləri heç bir nəticə vermədi. Rusiya eynik etnik və dini kökləri olan Ukrayna ilə müharibə şəraitində, həmçinin, provoslav xalqlar olan Moldova, Gürcüstan və Polşa ilə də münasibətləri gərgin vəziyyətə gətirdi. Bircə Belarus Rusiya ilə ittifaq dövlətində birləşməyə razı olub ki, bunun da əsas səbəbi Lukaşenkonun öz ölkəsinin Ukraynanın taleyini yaşamaması istəyiylə bağlıdır.

Rusiya Orta Asiya və Qafqazı özünə inteqrasiya etmək üçün əsas vasitə kimi Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını görür. Moskva hər iki təşkilata üzv olan ölkələrə bir tərəfdən iqtisadi imkanlar, digər tərəfdən suverenliyin təminatını vəd etməklə, bu respublikaları öz çətiri altında saxlamağa çalışır. Təbii ki, qeyd olu-

mir. Sadəcə olaraq, sənədin əvvəlində əməkdaşlığın "türkdilli dövlətlərin ümumi tarix, dil, mədəniyyət və dəyərlər" üzərində qurulduğu qeyd olunur. Budan sonra isə sənəddə üzv ölkələrin 2040-cı ilə kimi konkret hansı sahələr üzrə inteqrasiya həyata keçirəcəkləri qeyd olunur.

Burada diqqət çəkən əsas məqam Türk birliyinin sifət etnik köklərə dayanması və dini fərqliyyətlərin ümumiyyətlə, nəzərə alınmamasıdır. Bu mənada, üzv ölkələr olan müsəlman Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla yanaşı xristian Macarıstanın təşkilatda müşahidəçi qismində yer alması diqqətdən yayınmamalıdır. Eyni zamanda, dövlətlərdəki fərqli məzhəblər də inteqrasiya elementi hesab olunmur.

Məsələnin bu tip qoyuluşu Rusiyanı ciddi çağırışlarla üzləndirir. Belə ki, Ukrayna da, Rusiya tərəfindən ilhaq olunmuş Kırım da yaşayan etnik türklər olan tatarların özünün tamhüquqlu vətəndaşı kimi qəbul etdiyinə görə Türk Birliyinə müşahidəçi qismində qoşulmaq istəyir. Ukraynanın türk birliyinə qoşulması avtomatik olaraq Türk Dövlətləri Təşkilatına

Qərb, yoxsa türk birliyi: Rusiya üçün çətin seçim - TƏHLİL



istəyib.

- Açıq şəkildə məsələ qoyulmalıdır ki, bu istiqamətdə bizim təhlükəsizliyimizə uzunmüddətli ciddi zəmanət verilsin. Çünki Rusiya daimi olaraq orada nələrinə baş verəcəyi barədə düşünərək, mövcudluğunu davam etdirə bilməz, - Putin bildirib.

Belə aydın olur ki, Rusiyanın Avropa və Amerika ilə münasibətləri yaxın gələcək üçün daha da kəskinləşəcək və bu ziddiyyətin mərkəzində təbii ki, Ukrayna məsələsi dayanır. Rusiyanın Ukraynaya müdaxiləsi Qərbin Rusiyanın sərhədi boyunca hərbi gərginlik yaratmasına legitimlik qazandırır.

Beləliklə, Rusiya Qərblə əməkdaşlığın bərpa ediləcəyinə ümidini kəsməsə də, bu istiqamətdə inteqrasiya siyasətindən tamamilə üz döndərərək, Şərq və Cənuba yönəlmək qərarına gəlib. Putinin çıxışından aydın olur ki, şərq və cənub-şərq istiqamətində əsasən Çin və Hindistanda münasibətlərini daha da dərinləşməsi ilə yanaşı, Rusiyanın cənubundakı post-sovet Orta Asiya və Qafqaz respublikalarının inteqrasiyası Kremlin xarici siyasətində əsas istiqaməti olacaqdır.

Belə çıxır ki, Rusiyanın qərbdəki post-sovet respublikalarını öz orbitinə

nan təşkilatlara üzvlük iqtisadi və hərbi üstünlükdən daha çox həmin respublikaların Rusiyadan asılılığı hesabına baş tutur. Hətta qonşu respublikalara bu təşkilatlar çərçivəsində həqiqətən iqtisadi və hərbi üstünlüklər qazandırsa belə, müstəqil dövlətlərin Rusiyanın ətrafında inteqrasiyaları üçün əsas element sayılan ideoloji bazanın mövcud olmaması birliyin baş tutacağını sual altında qoyur.

Digər tərəfdən, regionda "rus birliyi"ne alternativ olaraq "türk birliyi" yarandır ki, bu birlik çərçivəsində iqtisadi perspektivlər və hərbi təhlükəsizlik daha aydın görünməklə yanaşı, xalqlararası birləşdirici mühüm faktor hesab edilən etnik bərabərlik mövcuddur. Bu baxımdan, Rusiyanın müsəlman-türk respublikalarını öz orbitində qeyri-müəyyən iqtisadi perspektiv vədlərlə saxlaması inandırıcı görünmür.

Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevirilməsi və "Türk birliyinə global baxış 2040" adlı rəsmi doktrininin qəbul edilməsi təbii ki, Moskvanı narahat etməyə bilməz. Maraqlıdır ki, Türk birliyinin global strategiyasında heç də dərin ideoloji əsaslandırma, patürkizmdən irəli gələn "dünya türklərinin bir dövlətdə birləşməsinə öngören ideoloji çalarlar" yer al-

anti-Rusiya çaları verəcək və belə vəziyyət Moskvanı ciddi dilemma qarşısında qoyur.

Bir tərəfdən tərkibində çoxlu sayda türk xalqları olan Rusiya bu reallıqları əsas götürərək, Türk Dövlətləri Təşkilatına qoşula və bu yolla Ukraynanın birliyi ona qarşı qoymaq cəhdlərini önləyə bilər. Dəyət Bahçelinin prezident Erdoğan Rusiyanın baş tutacağını sual altında qoyur. Digər tərəfdən, regionda "rus birliyi"ne alternativ olaraq "türk birliyi" yarandır ki, bu birlik çərçivəsində iqtisadi perspektivlər və hərbi təhlükəsizlik daha aydın görünməklə yanaşı, xalqlararası birləşdirici mühüm faktor hesab edilən etnik bərabərlik mövcuddur. Bu baxımdan, Rusiyanın müsəlman-türk respublikalarını öz orbitində qeyri-müəyyən iqtisadi perspektiv vədlərlə saxlaması inandırıcı görünmür.

Tofiq Əsgərov

Azərbaycan UEFA reytingində tarixi rekordun astanasında - "Qarabağ"ın sayəsində



Azərbaycan UEFA reytingində yeni rekordun astanasındadır. Bunun gerçəkləşməsi "Qarabağ"dan asılıdır.

Kıpr "Omoniya"sı ilə üz-üzə gələcək Ağdam klubunun qələbəsi ölkəmiz üçün mütləq rekordla əlamət-

dar olacaq. Söhbət bir il ərzində təplənən UEFA əmsalından gedir.

Azərbaycan bu mövsüm 4,125 xal qazanıb. Bu, futbol tariximizdə 4-cü nəticədir.

Rekord isə 4,375-ə bərabərdir. Həmin göstəriciyə 2015/16

mövsümündə təsadüf olunub. İki il sonra rekord təkrarlanıb. Bu mövsümlərin arasındakı 2016/17-də isə 4,250 - yeni tariximizin üçüncü nəticəsi qeydə alınıb.

Konfrans Liqasının qrup mərhələsinin V turunun bugünkü görüşü rekord vəd edir. "Qarabağ" qalib gələrsə, əmsalımız 0,500 xal artacaq. Bu, o deməkdir ki, 4,625 xal topladığımız mövsüm tariximizin ən uğurlusu olacaq.

2015/16 və 2017/18 mövsümlərindəki rekordun təkrarlanması üçün təmsilçimiz uduzمامalıdır. Heç-heçə reytingimizə 0,250 xal gətirəcək.

Grup mərhələsində daha bir oyunu qalan və ən azı pley-offda 2 matç keçirəcəyi dəqiq olan "Qarabağ" bu gün yenilənəcək rekordu daha yüksək həddə çatdırmaq imkanına da malikdir. Bu gün rəsmiləşəcək rekord növbəti hər matçda yenilənə biləcək.

Qeyd edək ki, "Qarabağ" - "Omoniya" matçı saat 21:45-də başlayacaq.



Debüt üçün "Arsenal"ı gözləyir

Eddie Xaunun "Nyukasi"nin baş məşqçisi postundakı debütü Premier Liqanın XIII turunda gerçəkləşə bilər.

Apasport.az saytının məlumatına görə, "Arsenal"la görüşün mütəxəssis üçün ilk sınaq olacağı gözlənilir.

Bunun üçün 43 yaşlı mütəxəssis karantindən çıxmaldır. Koronavirusa yoluxması üzündən ötən həftədən təcrid olunan Xaunun testi mənfəi nəticə verməlidir.

Qeyd edək ki, mütəxəssis noyabrın 8-dən "Nyukasi"nin baş məşqçisidir. O, "Brentford"la XII turun matçını (3:3) koronavirus üzündən buraxmalı olub.

"Barselona" danışıqğa rəsmən başladı

"Barselona" gənc futbolçuları ilə yeni müqavilə imzalama ənənəsini davam etdirir.

Kataloniya klubu akademiyanın daha bir yetirməsi ilə danışıqlara rəsmən başlayıb.

Rəhbərlik yeni baş məşqçi Xavi Ercandesin tapşırığı əsasında yarım-müddəfiəçi Qavi ilə sözləşmənin uzadılmasını müzakirə edib. 17 yaşlı orta sahə oyunçusunun meneceri İvan de la Penya rəhbərliklə ilk görüşünü keçirib. La Liqa təmsilçisi ona məvəcinin artırılması şərti ilə yeni sözləşmə təklif edib. Tərəflər arasında danışıqlar il ərzində davam edəcək.

Qeyd edək ki, Qavi bu ildən "Barselona"nın əsas komandasına cəlb olunur.

"Zirə"də ayrılıq - 3 aylıq əcnəbi

"Zirə" qış fasiləsi olmamış heyətində təmizləmə işlərinə başlayıb.

Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, artıq bir futbolçu ilə yollar ayrılıb.

Paytaxt təmsilçisi şimali makedoniyalı yarım-müddəfiəçisi Georgi Stoilovla vidalaşib. 26 yaşlı orta sahə oyunçusunun 2023-cü ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılıqda əsasında xitam verilib.

Qeyd edək ki, "Zirə" Georgi Stoilovu bu ilin avqustunda Qoran Pandev Akademiyasından heyətinə cəlb edib.

Teymur Rəcəbov Rusiya Xalq artistinin nəvəsi ilə nişanlandı



Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbov RSFSR Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə nişanlanıb.

"Unikal" xəbər verir ki, bu barədə A.Maksakova öz instaqram hesabında paylaşılıb. Xalq artistinin nəvəsi fotonun üzünə "FIDE

dünya çempionatında nişanlımla" şərhini yazıb. Daha sonra Rəcəbov özü də nişanlının paylaşımını "repost" edərək məlumatı təsdiqləyib.

Qeyd edək ki, Teymur Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub. Bir müddət evvəl isə cütlük boşansa da, bu barədə mətbuatda heç bir məlumat dərc olunmayıb. Onların Məryəm adlı bir övladı var.

Xatırladaq ki, Elnarə Nəsirli SOCAR-ın Sərmayələr və Marketing üzrə vitse-prezidenti Elşad Nəsirovun qızıdır.

İbrahim Rəsul

Futbolumuzdakı bombalar və ya günahsızlar yəna "torba"da

Çempionatımızda adətən müzakirə olunan məsələlər hakimlik, azarkeş marağı və keyfiyyətdir.

Ötən illərlə müqayisədə bu mövsüm taktika dəyişib. Artıq ön plana əsasən baş məşqçilər çıxır və ya hədəf müəyyənləşdirmək üçün qəsdən çıxarılır. Gah pul verməyib nəticə tələb olunan Aftandil Hacıyevi "Səbail"ə, gah klub daxilindəki müdaxilələr fonunda kuboku qazanan Sənan Qurbanovu "Keşlə"yə çox gördülər. Məhdud imkanlarla "Sumqayıt"ı avroklublara daşıyan Ayxan Abbasovun da tükəndiyini deyənlər az olmadı.

Nədənsə heç kim günahı bu klubların rəhbərliyində görmür. Biri deyir, "çix, pulsuz oynat", biri heyətin qurulmasına da "barmaq edir", biri "əcnəbi almıram" deyib, səviyyəyə yerliden fərqlənməyən əcnəbiləri milliləşdirir. Di gəl ki, təməl problemin əsas səbəbləri necə "oyun oynayırsa", bomba elə baş məşqçinin başında partlayır.

"Sabah" və "Neftçi"də isə məşqçi dəyişiklikləri artıq neçə ildir ənənə halını alıb, iki oyun uzanan kimi, xüsusi tapşırıqla baş məşqçiyə qarşı kampa-niya başlayılır. "Sabah"da problemin nə olduğunu heç rəhbərlik özü də bilmir. Yeni gətirilən Murad Musayevin, nəhayət, axtarılan qan olduğunu ilk baxışdan demək olar. Ancaq unut-mayaq ki, rusiyalının da "qələmini qırmaq" klub üçün iki vur ikidir.

"Neftçi"nin dərdi isə deyiləsi deyil. 7 mövsümlük çempionluq həsrətinə son qoyan Samir Abasovu bu günlərdə çoxu məşqçi saymır. Maraqlıdır ki, həmin kəslər mayda klub prezidentini və dəstəsini göyün yeddinci qatına qaldırır, onları çempion elan edirdi.



Tərhan Əhmədov, Roberto Bordin və Füzuli Məmmədov da bu rəhbərliklə işləyib. Hər işi rəhbərlik görürsə, elə bu məşqçilərlə də çempion olardılar de.

Əhmədova, Bordinə, Məmmədova gün üzü verməyən rəhbərlik indi də Abasovu yola salmaq üçün hər yola əl atır. "Ailəyik" deyirlər, amma daxildə çaxnaşma yaradırlar, futbolçunu məşqçiyə düşmən edirlər. Klubda kiməsə yaxınlıq edən futbolçunun baş məşqçiyə "torba tikmək" üçün qəsdən zəif oynaması nə deməkdir? Bu, tək "Neftçi"yə aid deyil. Tarix boyu Azərbaycan futbolunda "torba əməliyyatı" istər milli, istərsə də klub səviyyəsində dəbi keçməyən ənənə olub. Bunun adı isə xəyanətdir, cinayətdir, yediyn qaba tüpürməkdir.

İndi Aftandil Hacıyevə "pul istəmə", Ayxan Abbasova "futbolçu istəmə", Sənan Qurbanova "hər istədiyini eləmə", Samir Abasova isə "səsinə kəs, ancaq bizi təriflə" deyirlər. Klub

rəhbərləri bunları hansısa əcnəbi məşqçiyə edərdimi? Əlbəttə ki, xeyr. Axı bizdə yanımızdakının bir addım irəli getməsinin, adının daha yüksək səslə çəkilməsinin qısqanclığı var.

Nə təsadüfdür ki, "Neftçi"nin də, "Keşlə"nin də, "Sumqayıt"ın da, "Səbail"in də rəhbəri prezident yox, birbaşa AFFA-dır. Çünki həmin şəxsləri ora təyin edən elə assosiasiya özüdür. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun tökdüklərini, onun "daydayılıq" elədiyi prezidentlər yığır-lar. Millinin fiaskolarında neçə nəfər AFFA-nı günahkar bildi ki, klublarındakı özbaşınalıqları da qabartsınlar?

Sabah Samir də, Ayxan da, Aftandil də, Sənan da gedər, yerlərinə başqa biri gələr. Ancaq o klubların rəhbərləri və ümumi Azərbaycan futbolunun idarəçiləri bacarmadıqları bu sahədən əllərini çəkmedikləri müddətdə deyilən yalnız baş məşqçi adları olacaq.